

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



No 127 (5599) 10 iyul 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Ölkəmizin dinamik inkişafı təmin edilir

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib



5

Novruz Məmmədov
Ankarada TANAP
şirkətinin inzibati
binasında olub



5

Rəcəb Tayyib Ərdoğan
and içdi



6

Baş Prokurorluq sosial
şəbəkələrdə
terrortuluğa çağırışlarla
bağlı cinayət işi açdı



10 iyul 2018-ci il

Prezident İlham Əliyev İsvəçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyatını qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da İsvəçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyatını qəbul edib.

AZƏRTAC Xəber verir ki, İsvəçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann özəməz səfərində məmənunuğu bildirək dedi ki, gəlışlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir. Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində iştirakı ilə bağlı

daha ətraflı məlumat almaqdən maraqlı olduğunu dedi. Yohan N.Şnayder-Amman İsvəçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Valyut Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi. Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətə bəri təbriklerini çatdırıldı. O, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı və bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması sahəsində yaxşı təcrübənin olduğunu dedi. Yohan N.Şnayder-Ammann ilə Davosda görüşü-

nü xatırlayan Prezident İlham Əliyev bildirdi ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin özəməz səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız bundan sonra da genişlənəcək. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan iqtisadiyyatı göləcək illerde də daha da inkişaf edəcək, özəməz səfəri sayda sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə İsvəçrə şirkətlərinin iştirakında maraqlıdır. Söhbət zamanı qeyd olundu ki, İsvəçrə-Azərbaycan Bakıda keçirilən Biznes Forumu və orada həm İsvəçrədən, həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcək. Görüşdə ölkələrimiz arasında ticaret, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur. Mütərəqqi ideyalı səhnə esərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasına və yüksək əxlaqi-mənəvi dəyərlərin aşınmasına mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur. Uzun illər ölkənin görkəmli mədəniyyət və incəsənet xadimləri bu Teatrla sıx yaradıcılıq əlaqələri saxlamışlar. Zəngin təcrübəyə malik olub, uğurlu fəaliyyəti sayəsində sənətsevərlərin böyük rəğbətini qazanmış Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivallardakı çıxışları ilə müasir Azərbaycanın mədəni nailiyyətlərinin təbliğində yaxınlaşdırır. Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Azərbaycan Prezidenti diplomatik xidmət orqanları əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarını təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib:

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
Canəhmədov Anar Əhəd oğlu
Həbibli Gültəkin Fazıl qızı
Kərimov Emil Zülfüqar oğlu
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə
Abdüllayeva Leyla Yaşar qızı
Hacıyev Hikmət Fərhad oğlu
Süleymanov Nüsrət Süleyman oğlu
Şahhüseynov Elnur Sultan oğlu.

Prezident İlham Əliyev: "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz"

Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özü-nü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtidir.

Bu bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda, iqtisadi müstəqilliyimizdir. "İlham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildiliyinin 65-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısının 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitle tanışlıq zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına mesul olduğu çoxcildiliyinin 65-ci kitabındaki materiallər 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir. Əsrərə Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində

iştirak etmək üçün Rusiya-nın Həştərxan şəhərinə iş-güzər səfərinə, Sammitdə çıxışına, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa iş-güzər səfərinə, Şuranın iclasında çıxışına, Tacikistana rəsmi, Fransaya, Macarıstan-a işgüzar səfərlərinə, Macarıstan Milli Televiziyanasına müraciətə, habelə İran İslam Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı dövlətimizin başçısının apardığı danişqlara, eləcə də imzalanan sənədlərə, mətbuatə bayanatlara dair materiallər toplanıb. Kitabda Prezident İlham Əliyevin Rusiya, İtalya, Estoniya, Vietnam, Albaniya, Avstriya, Qətər, Almaniya və başqa dövlətlərin, BMT, ISESSCO, Avropa İttifaqı, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların, Asiya İnkışaf Bankının, Dünya Bankının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, "Rossiya seqodnya" beynə-



xalq informasiya agentliyinin baş direktorunu qəbul etməsinə dair informasiyalar da yer alıb. Azərbaycan Prezidentinin "Əsrin mü-

qavılıesi"nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təmelinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə, IV Beynəlxalq Humanitar Forumun, Gençlər Siyaseti üzrə I Qlobal Forumun rəsmi açılışları mərasimlərində nitqləri ilə, ayrı-ayrı dövlətlərin bu tədbirlərde iştirak üçün ölkəmizə səfər etmiş nümayəndələrini qəbul etməsinə dair materiallərlər 65-ci kitabda tanış olmaq mümkündür.

Nəşrde, həmçinin dövlətimizin başçısının yəhudü xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudü icmasına, müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklerinin mətnləri, "Bakı-Tbilisi-Qars dəmir yolu xətti - İpək yolu dəhlizinin inkişafında yeni imkanlar" mövzusunda beynəlxalq konfransın, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin "İnkışafda qadınların rolu" mövzusunda V konfransının,

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının növbəti iclasının iştirakçılara məktubları və digər müraciətləri yer alıb. Çoxcildiliyin bu kitabında Prezident İlham Əliyevin İsmayılli, Qəbələ, Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərlərinə, bölgələrde ictmayıyt nümayəndələri ilə görüşlərinə, bir sıra orta məktəblərin, uşaq bağçaları və eyləncə mərkəzlərinin, parkların, sənaye müəssisələrinin, habelə Bakıda infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin metnəri verilib. Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib. "Azərnəşr" tərəfindən bura-xilan 65-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

Ölkəmizin dinamik inkişafı təmin edilir

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan icası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı icası giriş nitqi ilə açdı. Prezident İlham Əliyevin giriş nitqi

Yulun 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan icası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı icası giriş nitqi ilə açdı. Prezident İlham Əliyevin giriş nitqi

-Bu gün biz ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görülecek işler haqqında danışacaq. Deyə bilərem ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyaset sahələrində uğurlar elde etmişdir. Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasetimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalq tərefindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bize imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamlı irəliye aparaq. Seçkilərdən evvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş "exit-poll"lar rəsmi nticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmüşdür ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir. Seçkilərə kölgə salmaq isteyənlər isə növbəti dəfə iflasa uğradılar. Onların sönükləri Azərbaycan cəmiyyəti tərefindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərefindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş "etiraz" mitinqinə min nəfərdən çox adam yıga bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasetimizə alternativ siyaset görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasetimizi dəstəkleyəcək. Bizim siyasetimiz isə xalqın maraqlarını təmin edən siyasetdir. Bizim siyasetimiz müstəqillik siyasetidir, inkişaf siyasetidir. Mehəz bizim apardığımız siyaset nticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəriciləre görə dünya miqyasında çox yüksək yerlərdədir. Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmət, böyük inamlı yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliliyi, dünyanın aparıcı dövlətləri tərefindən yüksək qiymətləndirilir. Xarici siyasetə gəldikdə, deyə bilərem ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmışdır. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərefdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyin kimi, Azərbaycan müsəlman aləmündə çox böyük hörmət, nüfuzu malik olan bir ölkədir. Keçən il elan olunmuş "İslam Həmrəyliyi İl" bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyin kimi, bu il Naxçıvan İsləm mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir. Biz indi Avropa ittifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa ittifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərefdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan



ölkədir. Deyə bilərem ki, bu ilin birinci yarısında Amerika Birleşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənənə üç məktub ünvanlaşmışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək. Beləliklə, apardığımız uğurlu xarici siyaset nticəsində Azərbaycan demək olar ki, bütün ölkələlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgütar, bərabərəhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərem ki, bu mühiyi biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyaset aparacaq. Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının - Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirdə də bizim siyasetimize dəstək göstərilmişdir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il Azərbaycanda Zirve görüşü keçiriləcəkdir. Bu, bir daha ölkəməzən olan hörmətin təzahürüdür. Onu göstərir ki, bizim apardığımız siyaset çox böyük rəğbet doğurur və çox böyük hörmətə layiqdir. Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korruption, qaniçən, oğru, yalançı hakimiyət tam iflasa uğradı. Mənim dediklərimiindi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistandan əvvəlki hakimiyətini ittihəm etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabircəsinə hakimiyətdən qovulmuş Sarkisan rejimi, əslində, Ermənistandan dövlətçiliyinin ifasıdır. Çünkü əger müstəqiliyinin 26 ilində, onun 20 ili bu hakimiyət altında keçmişdə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistən uğursuz dövlətdir. Ermənistən dövlətçiliyi iflasa uğrayıb. Onların qəhremanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistən xalqı görür və Ermənistən hakimiyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistənə rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır ola-

raq siyasi səhnədən qovuldu. Deyə bilərem ki, bu rejimin çökəsində bizim də rolumuz olub, onu mən sırtıtmək istəmirəm, bunu biz, nece deyərlər, öz adımıza çıxmış istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyaset nticəsində Ermənistən onlara gəlir gətirə bileyək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasetimizi uğurla aparmışq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrə Azərbaycan ictimaiyyətinə və xarici tərefdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistənə qarşı təcrid siyasetimizi aparacaq. Bu siyaset nticəsində Ermənistən iqtisadi iflasa uğradı. Ermənistən iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyen çətin ki, tapılsın. Bu ölkənin demografik vəziyyəti acınacaqlıdır. Mən dəfələrə demişəm ki, Ermənistəndən her il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yeni, bu təcrid siyasetimiz öz rolunu oynadı, biz Ermənistən bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə de qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz. Onu da qeyd etməliyim ki, iki il bundan əvvəl Aprel döyüşləri de Ermənistənə o çürük və ləxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisan rejimine ele böyük zərəbə oldu ki, onlar iki il ərzində bu zərəbdən özüne gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi mehv etdik. Uzun illər ərzində temas xəttində qurduqları "məhkəm istehkam"ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistən cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistənə başına gələn bu hadisələr labüb idi, məntiqli idi. Həm kriminal rejim tərefindən aparılmış anti-milli siyaset, həm Azərbaycanın apardığı inamlı siyaset, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas sebəbkərə olur. Çünkü Ermənistən əhəlisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibidir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir dəha göstərdi ki, Ermənistəni bu ağır vəziyyətə salan onların işğalçı siyasetidir. Əger işğal olmasayıd, Ermənistən da bizim təşəbbüsümüzə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyaseti nticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistənə yeni hökuməti kri-

mal rejimin səhvələrini təkrarlamayacaq, münaqışının həlli ilə bağlı konstruktiv mövqə tutacaq və münaqışa tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövülüyünü bərpə ediləcək. Münaqışının həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövülüyünü bərpə edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilər ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-sərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqışının həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz principial siyasetini aparacaq. Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövülüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışasının ölkəmizin ərazi bütövülüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılar və bizim siyasetimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövülüyümüzü bərpə etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, menim hərbi hissələrə coxsayılı səfərlərim mətbuat tərefində işçiləndirilir, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu öten ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bu gəstərmışdır.

Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu ya-xın tarix göstərib. 2016-ci ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyəti və minlərlə hektar torpağın işğalçılarından azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı təref bu-nu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz meglubiyətlərinin etirafıdır. Əger sənde güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım isteyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən.

Ölkəmizin dənəmik inkişafı təmin edilir

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Əvvəli Səh. 3

O vaxt Azərbaycanda anti-milli, satqın həkimiyət hökm süründü, fərariler hakimiyəti hökm süründü. Həmin o fərarilerin tör-töküntüləri bu gün də özlərini müxalifet adlandırlılar. O vaxt qaçıb gizlənmişlər, ölkəmizi bərbad vəziyyətə qoymuşlar, torpaqlarımızı satmışlar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəslik tarixində bunlar qədər xəyanətkar, satqın olmayışdır. Bax bu sebeblərənə vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ile torpaqlarımızı zəbt etmişdir. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gelin, bizə kömək edin, gelin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içinde yaşayan ölkələr, insanlar daim stress içindədirler. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər. Azərbaycan isə ordu quruculuğu istiqamətində inamlı irəliliyir. Biz herbi paradda potensialımızın bir hissəsini göstərmış - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaş və hazır vəziyyətə getirək. Bu il bütçəmizə edilən deyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır. Əlbəttə ki, bizim inkişafımızın təməlinde həm düşünlülmüş siyaset, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyil, özümüz öz təleyimizin sahibiyik və iqtisadi sahəde böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deye bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik. Bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl neticələr verir. Men bəzi rəqəmləri Azərbaycan iqtisadiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumu 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təsəssüratı 7,6 faiz artmışdır. Xüsüsile bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sermaye qoyulmuşdur. Inflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. Inflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqisadi sabitlik tam təmin edilir. Xarici ticarət dövriyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, biri daha onu göstərir ki, makroiqisadi sabitlik tam təmin edilir. Bir sözələ, əsas iqtisadi göstəricilərimiz bundan ibarətdir. Əlavə edək ki, ilin əvvəlində valyuta ehtiyatları da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyecek. Bu, onu göstərir ki, biz çox inamlı inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görüldür. Artıq gözəl nəticələr var. Bu barədə bir qədər sonra danışacaq. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dənəmik inkişafı təmin edilir. Bu ilin ikinci yarısın-

da həm nəqliyyat, həm energetika sahələrində önemli hadisələr baş vermişdir. May ayında Əlet Beynelxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Əlet limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var. Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-in rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşib - "Şahdəniz-2", Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP qrafik üzrə icra edilir. Bunlar bu ilin altı ayında əldə edilmiş əsas nailiyyətlərdir. Əlbəttə ki, bütün nailiyyətlər haqqında danışmaq üçün bir neçə saat vaxt lazımlı olacaq. Biz iclasın sonrakı hissəsində həm görülmüş işlər, həm de vəzifələr.

Iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək dedi: -Möhtərem cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Yeni iqtisadi şəraite uyğun həyata keçirilən rasional makroiqisadi siyaset, aparılan



köklü islahatlar, görülən sistemli tədbirlər global və regional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimde idarə ediləndən əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial proqramların icrası davam etdirilib. Müyəyyən etdiyiniz strateji xəttə əsaslanaraq dayanıqli iqtisadi inkişafın təmin olunması məqsədilə əvvəl, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionlарın və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin ikinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektor 2 faiz artıb, inflyasiya birrəqəmlə olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsindən xüsusi rolu olan qeyri-neft sənayesinde 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətde 2,5 faiz artıma nail olunub. Ötən altı ayda dövlət büdcəsinin gelirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur. İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektor üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb. Əhalinin gelirləri 9,3 faiz artımaqla inflyasiyanı 6,3 faiz üstləyib. Orta aylıq eməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, əhalinin sosial müdafiəsinə xüsusi diqqətiniz sayəsində dövlət büdcəsində maliyyələşdirilən təşkilatlarda çalışanların eməkhaqqı, əhəminin pensiya və müavinətlər artıb. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik, Dünən Bankının "Doing Business" hesabatları və 2018-ci il İnkübəz İnkişaf İndeksi üzrə ölkəmizin mövqeyinin yaxşılaşması, cənab Prezi-

dent, rəhbərliyinizle aparılan məqsədönlü və gelecek tərəqqiye hesablanmış iqtisadi siyasetin, görülən genişmiqyaslı işlərin mentiqi nəticəsidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış edərək dedi:

-Möhtərem cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Çıxışımı müstəqil Azərbaycanın banisi və qurucusu ulu önder Heydər Əliyev məşhur kələmi ilə başlamaq istərdim: "Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur". Ümmümmilli Liderin



lərde Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətlə keçirilən möhtəsem hərbi parad bir daha səbüt etdi. Sizin diqqət və qayğıınız sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsi de son 15 ildə böyük inkişaf yolu keçib. Belə ki, sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi, 2 minə yaxın subartezian quyuşunun qazılması hesabına su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış torpaq sahələri xeyli artıb, yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib. Bu nailiyyətlərən əldə olunmasında Azərbaycanın coğrafiyasını dəyişən və ölkənin su təhlükəsizliyindən strateji əhəmiyyət kəsb edən Taxtakörpü və Şəmkirçay kimi iri su anbarları mühüm rol oynayıb. Bu güne qədər bu anbarlara 3 milyard kubmetrə yaxın toplanmış su müxtəlif məqsədlər üçün istifadəçilərə verilib. Möhtərem cənab Prezident, Sizin cari ildə daha 100 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi barədə verdiyiniz tapşırıqların icrası olaraq suvarma kanallarının, nasos stansiyalarının tikintisi, yeniden qurulması, bərpası işləri və digər meliorativ tədbirlər həzirdə uğurla həyata keçirilir. Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilmiş 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən ekin dövriyyəsinə cəlb edilir. Cari ildə isə Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaqdır. Hazırda "Şabran Aqropark"a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, Xızı rayonunda isə 436 hektar sahədə salınmış zeytin və badam bağları suvarma suyu ilə təmin edilib. Şəmkirçay su anbarı zonasında isə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpek Yolu ilə kəsişməsindən kecid qurğusunun və kanalın 5 kilometrlik hissəsinin, eləcə de Goranboy və Samux rayonlarının erazilərində yaradılmış aqroparklara məxsus torpaqlar sahələrinə suvarma suyunun verilmesi üçün boru kemərinin və su hovuzunun tikintisi cari ildə başa çatdırılıb. Sizin 2018-ci il iyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalından Goranboy rayonunun daha 8000 hektar və Aqroparkın 4700 hektar torpaq sahələrinə suvarma suyunun verilməsi mərasimində istirakınız, meliorasiya və su təsərrüfatı sahəsinə olan xüsusi diqqətiniz melioratorların məsuliyyətini daha da

bu müdrik sözləri Azərbaycanın apardığı dövlət siyasetinin strateji xəttinə çevrilib. Ulu Öndərin XX əsrin sonlarında başlatıldığı və möhtərem cənab Prezident, Sizin uğurla davam etdirildiiniz neft strategiyası ölkəmizin inkişafına güclü təkan verdi. Neftin ixracından əldə edilin gəlir ölkəmizdə bütün sahələrin inkişafı üçün elverişli şərait yaradıb. Möhtərem cənab Prezident, 2015-ci il 11 fevral tarixi Azərbaycanın elvan metal sənayesi üçün döñüş nöqtəsi oldu. Məhz həmin tarixli Sərəncamınızla əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasir ləşdirilməsi və ondan səmərəli istifadənin təmin olunması, həbələ bu sahənin beynəlxalq standartlara uyğun, tam şəffaf və müasir şəkildə inkişafı meqsədi ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti təsis edildi. 2016-ci ilin ikinci yarısında Cəmiyyət fəaliyyətə başladı və qisa müddət ərzində korporativ struktur, maddi-texniki bazanın və işçi heyətinin formalasıldı. Zati-aliləri, Sizin müvafiq Sərəncamınıza əsasən, Qaradağ, Çovdar, Göydəq, Dağkəsəmən filiz sahələri, Köhnəməden sahəsi və Kürəkçay hövzəsinə dair iştirak payları "AzerGold" QSC tərəfindən yerli banklardan cəlb edilmiş kredit vəsaiti hesabına alınıb və hazırda bu kredit öhdəliyi Cəmiyyət tərəfindən uğurla təşkil edilmiş qiymətlilərin satışından gələn daxili olmalar hesabına təmin olunur. Cənab Prezident, dağ-mədən hasıl sahəsinin inkişafı istiqamətində "AzerGold" QSC-nin ilk hedəfi Dağkəsəmən yerdən təşkilatın qızıl medəninin fealiyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalasdırılması olub. Bu məqsədə qısa müddət ərzində müxtəlif təyinatlı temir-tikinti işləri təşkil edilib, medəninin fealiyyəti bərpə olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasılat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Hasılın bərpası qiymətlilərin ixracını aktuallaşdırırdı. Dünya metal birja bazarlarının tələblərini nəzəre alaraq, qiymətlilər metalların beynəlxalq standartlara uyğun saflaşdırılması üçün saflaşdırma şirkətləri hasilatçılar arasında texnoloji, etraf mühit, şəffaflıq və digər parametrlər üzrə çox mürəkkəb şərtlər qoyur. Qururla deyə bilərik ki, "AzerGold" QSC coxsayı audit və yoxlama prosedurlarını uğurla keçirək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsvəçərinin dünyaca məşhur "Argor-Heraeus" şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və Çovdar qızıl medənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb.

Novruz Məmmədov Ankarada TANAP şirkətinin inzibati binasında olub



Iyulun 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın andicme mərasimində iştirak etmek üçün Türkiyəyə səfəre gələn Azərbaycan Respublikası Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TANAP şirkətinin inzibati binasında olub.

SIA xəber verir ki, əvvəlcə TANAP-in baş direktoru Hüseyin Saltuk Düzəyol inzibati binanın quruluşu və iş şəraiti barədə Azərbaycan nümayəndə heyətinə geniş məlumat verib. Sonra əsas toplantı salonunda TANAP-la bağlı sənədli film nümayiş olunub. Filmde TANAP-in layihələndirilməsi, tikintisi, boru xəttinin keçidiyi coğrafiyanın relyefi və s. mühüm məqamlar barədə müfəssəl məlumatlar var. Baş nazir Novruz Məmmədov Azərbaycanın neft strategiyasının istiqamətləri barədə fikir və mülahizələrini bələşib. Ümummilli lider Heydər Əliyevin müyyən etdiyi əzaqqorən neft strategiyası sayesində əldə olunan böyük uğurlardan danışan Azərbaycan hökumətinin başçısı diqqətə çatdırıb ki, TANAP Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rola malik layihədir. Novruz Məmmədov deyib ki, TANAP da daxil olmaqla həyata keçirilən və perspektivdəki bütün iqtisadi layihələr Azərbaycanın və Türkiyənin qüdretinə əlavə güclərini artırır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, o cümlədən dövlət başçılarının birgə qəbul etdikləri qərarlar ölkələrimizin və xalqlarımızın maraq və menafelərini təmin edir. SOCAR-in prezidenti Rövənəq Abdullayev rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib.



Millət vəkil ilə təmsil olunacaq. SP və VP parlamentdə temsil olunmayıcaq. Prezident Rəcəb Tayyib Ərdoğan andicme mərasimində çıxış edib. Bununla da Türkiyədə prezident əsaslı idarəli hökumət rəsmən fəaliyyətə başlayıb. Türkiye Büyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanın vətəndaşlar böyük coşqu ilə qarsalayıblar. Andicme mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtgəbəri ziyarət edib. Qeyd edək ki, xarici ölkələrin yüksək seviyyəli nümayəndələrinin iştirakı ilə rəsmi ziyafət keçirilib. Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik dövründə fəaliyyətə başlaması münasibətilə təşkil olunan rəsmi mərasime 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilat rəhbəri və çoxlu sayıda digər xarici qonaq və yerli ictimaiyyətin nümayəndələri qatılıb. Azərbaycanı bu mərasimdə Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdən sonra yeni hökumətin tərkibini açıqlayıb.

Azərbaycan-Bolqarıstan həbi əməkdaşlığı müzakirə olunub



Müdafie naziri general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov ilə görüşüb. Müdafie Nazirliyindən SIA-ya verilən məlumatə görə, səfiri teyinati ilə elaqədar təbrik edən nazir Azərbaycan ilə Bolqarıstan arasında ikitərəflə həbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunub və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurgulayıb. Regiondakı həbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasetinin davam etdiyini və danişıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraite mənfi təsir göstərdiyini diqqətə çatdırıb. Diplomat da öz növbəsində Azərbaycanda səfir təyin edilməsindən məmənən olduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqla maraqlı olduğunu bildirib. N.Yankov qeyd edib ki, Bolqarıstan Azərbaycanı dost olke hesab edir, onun ərazi bütövlüyü təniyir və Dağlıq Qarabağ münaqışının sülh yolu ilə həllinin tərəfdarıdır. Səfir bildirib ki, Bolqarıstan NATO-nun üzv-dövləti olaraq Azərbaycan Ordusu ilə həbi sahədə təcrübəsini bölüşməyə hazırlıdır. Görüşdə iki ölkə arasında həbi əməkdaşlığın inkişaf perspektivləri, həbi təhsil sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, həmçinin regional və ikitərəflə əməkdaşlıqla bağlı diğər məsələlər də müzakirə olunub.

Rəcəb Tayyib Ərdoğan and içdi



Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində and içdi. SIA-nın məlumatına görə, iyulun 4-də Türkiye Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilerinin yekun nəticələrini açıqlayıb. Yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkiliyində 52,59 faiz, Muhammet İnce 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlaheddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb. Parlament seçkiliyinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb. Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67

Elmar Vəliyevə sui-qəsdə bağlı 12 nəfər saxlanılıb

Gəncə Şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev və sui-qəsd olayı ilə əlaqədar 12 nəfər barəsində hebs qətim-kənən tədbiri seçilib. SIA-ya Daxili İşlər Nazirliyindən verilən məlumatə görə, icra başçısına qarşı terror aktı törətmış Yunis Səfərovla yanaşı 11 nəfər hebs edilib.

Gəncə ŞİH başçısı Elmar Vəliyevə sui-qəsdə əlaqədar hebs olunmuş şəxslər

1. Səfərov Yunis Rafiq oğlu - 1983, Gəncə şəhəri
2. Zeynalov Firudin Etibar oğlu - 1982-ci il Tərtər rayonu
3. Zalov Cəfər Mürsəl oğlu - 1977, Gəncə şəhəri
4. Əzizov Mahir Əziz oğlu - 1986, Yevlax şəhəri
5. Əliyev Murad Mətləb oğlu, 1989, Gəncə şəhəri
6. Abdullayev Hamlet Ramiz oğlu, 1978, Gəncə şəhəri
7. Ələkbərov Fikrət Balaqardaş oğlu, 1979, Bakı şəhəri
8. Həsənov Rauf Rövşən oğlu, 1983 Gəncə şəhəri
9. Paşayev Ramil Famil oğlu, 1980, Gəncə şəhəri
10. Salahov Ceyhun Əsrail oğlu, 1972-ci il, Gəncə şəhəri
11. Mustafayev Rasim Hafız oğlu, 1980, Gəncə şəhəri
12. Zahidov Elmər Savadxan oğlu, 1996-ci il, Neftçala rayonu

Sosial şəbəkələrdə qanunsuz çağırış edənlər saxlanılıb

Xəbər verdiyimiz kimi Respublika ərazisində elektrik enerjisinin kəsilməsi və Gəncə ŞİH başçısı Elmar Vəliyev və qarşı sui-qəsdə əlaqədar bəzi şəxslər sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar edirdi. SIA-nın rəsmi mənbələrə istinadla verdiyi məlumatə görə, həmin şəxslərin bir qrupu saxlanılıb. Həmin siyahını təqdim edirik:

1. Qurbanov Rabil Səlver oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə
2. Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xirdalan şəhər sakini, 30 gün müddətinə
3. Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıbəli kəndi, 30 gün müddətinə
4. Mehdiyev Aqil Sələmet oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə
5. Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə
6. Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə
7. Şixəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə
8. Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə
9. Sadıqov Əfqan Hətəmən oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə
10. Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə
11. Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə
12. Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə
13. Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xirdalan şəhər sakini, 10 gün müddətinə
14. Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə
15. Səfərosoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axarlışdırıb
16. Qasımov Səbuhı Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axarlışdırıb
17. Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir
18. Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, incibati qaydada cərimə olunub
19. Rehimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzkələr kənd sakini, incibati qaydada cərimə olunub
20. Bayramlı Səmed Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mixləqovaq kənd sakini, xəbərdarlıq edilib



Baş Prokurorluq sosial şəbəkələrdə terrorçuluğa çağırışlarla bağlı cinayət işi açdı

2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Həkimiyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasim Aşbazova qarşı törətdiyi məqsədönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütłəvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Baş Prokurorluqdan SİA-ya bildirilər ki, həmin məlumatlara ictimai rəyi çasdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyen, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirləre inamsızlıq yaratmaq, cinayətkarlıqla qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülen işlərin üzərine kölgə salmaq məqsədi bilə-bile yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla əle keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib. Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şəhərlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb. Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla əle keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilmiş faktı ile bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhine yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmetinə göndərilmiş və hazırda təqsiri şəxslərin müeyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir. Gösterilənlərlə yanaşı, "criminalaz.com" və "bastainfo.com" internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində "Kütłəvi informasiya vasitələri" haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayıraq, həmin qanunun tələblərini qərəzlə şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci il tarixlərde dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çasdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirləre inamsızlıq yaratmaq məqsədi ilə bilə-bile yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayılmayıqlar. Həmin faktlərə bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yeni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bile yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanımaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğununa tapşırılıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmaclarla "topxeber.az" və "fia.az" internet saytlarının vəzifəli şəxsləri tərəfindən "Kütłəvi informasiya vasitələri" haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çəşqinqılıq yaran-



masına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədi şəkildə yayılması müeyyən edilib. Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan "Prokurorluq haqqında" Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilmək, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqlişdirmə aparmadan qanunazidd əməllerini davam etdirəcəkləri təqddirə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nezərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq edilmişler. "Bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib. Baş Prokurorluq tərəfindən bir daha kütłəvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə ("facebook", "twitter", "instagram" və s.) "Kütłəvi informasiya vasitələri" haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərər olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyen, əhalinin arasında vahimə yaratmaq məqsədile dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirləre inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərə qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla əle keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilmiş faktı ile bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhine yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb. Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmetinə göndərilmiş və hazırda təqsiri şəxslərin müeyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir. Gösterilənlərlə yanaşı, "criminalaz.com" və "bastainfo.com" internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində "Kütłəvi informasiya vasitələri" haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayıraq, həmin qanunun tələblərini qərəzlə şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci il tarixlərde dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çasdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirləre inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərə qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla əle keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ve digər istenilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitoring həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər bərəsində ən ciddi məsuliyyətə cəlb olunması təmin ediləcək.

Enerji sistemində yaranan problemə baxmayaraq "AzerTelecom" fasiləsiz və dayanıqlı internet xidmətini təmin edib



AzerTelecom

təminatında fasilələrin baş verməməsi üçün bütün rezerv avadanlıqlar vəəlaqəli resurslar prosesə cəlb edilib. Nəticədə provayderlər və korporativ müştərilərə təqdim olunan internet xidmətinə çıxışda hər hansı bir problem yaranmayıb. "AzerTelecom" şirkəti tərəfindən ölkə üzrə müştərilərə təqdim olunan internet xidmətinə fasiləsiz və dayanıqlı fəaliyyəti təmin edilib "AzerTelecom" şirkəti bildirir ki, hazırda da provayderlərə təqdim olunan sürətli və dayanıqlı internet rabitəsi ilə təminatda hər hansı problem müşahidə edilmir. Xidmətin dayanıqlığının maksimum təminat üçün müvafiq işlər görülüb. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və davamlı təminat üçün bütün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir. Qeyd edək ki, "AzerTelecom" MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. "AzerTelecom" şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Şirkət haqqında daha ətraflı məlumatı şirkətin <http://www.azertelecom.az> internet saytından və Facebook <http://www.facebook.com/azertelecom.az> və LinkedIn <https://www.linkedin.com/company/azertelecom> sosial şəbəkələrindəki səhifelerindən əldə etmək mümkündür.

Bəhruz Quliyev: "Xaricdən idxal olunan itaətsizliyə çağırışlarla ölkədə vəziyyəti mürəkkəbləşdirmək mümkün deyil"



Azərbaycan demokratik və hüquqi bir dövlət olaraq, ister beynəlxalq, isterse də ölkə daxilində mövcud olan qanunlar çerçivəsində öz uğurlu siyasetini yürüdür. O cümlədən, xaricdən idxal olunan itaətsizliyə çağırışlarla ölkədə vəziyyəti mürəkkəbləşdirmək mümkün deyildir". Bu fikirəri SİA-ya "SəS" qəzetiin baş redaktoru Bəhruz Quliyev Gəncədə baş verən terror aktından sonra ictimaiyyəti kütłəvi itaətsizliyə çağırışları qəbul edilməzdər: "Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizdə həyata keçirməyə cəhd göstərdikləri itaətsizliyə və silahlı qarşıdurmaya çağırışları hüquq-mühafizə orqanları tərəfindən qarışır. Azərbaycanda bu cür cəhdler heç vaxt baş tutmayacaqdır. Çünkü öz dövlətini, Vətənini sevən hər bir kəs vətəndaşlıq mövqeyinden çıxış edərək, belə cəhdə lənətləyir. Həsab edirəm ki, hər bir azərbaycanlı bənzer məsələlərdə həssas olmalı, dövlətçilik maraqlarının qorunması üçün əlindən gələni əsirgəməlidir. Ümumiyyətlə, ölkəmizin sabitliyini istemeyən bir sıra qüvvələrin cəhdlerinin qarşısında xalq hər zaman olduğu kimi, indi də, gələcəkdə de öz dövlətinin yanındadır, xalq-hakimiyyət birliliyi reallığından çıxış edir. Çünkü bu, həm də bir ümummili məsələdir".

Onun sözlərinə görə, Azərbaycan terrorla mübarizə faktı əsasında öncül yerdən birini tutur və o da məlumudur ki, ölkəmiz anti-terror koalisiyasında yer alaraq, hər zaman müxtəlif nöqtələrdə qətiyətli, uğurlu mövqeyini sərgileyib. "Ölkəmiz uzun illərdir ki, erməni terroruna məruz qalmışdır"- deyə qeyd edən Bəhruz Quliyevə görə, hansı qüvvələrin sabit və inkişaf edən Azərbaycanda suyu bulandırmaq cəhdleri, xüsusi Gəncədə baş verən terror aktından sonra ictimaiyyəti kütłəvi itaətsizliyə çağırışları qəbul edilməzdər: "Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizdə həyata keçirməyə cəhd göstərdikləri itaətsizliyə və silahlı qarşıdurmaya çağırışları hüquq-mühafizə orqanları tərəfindən qarışır. Azərbaycanda bu cür cəhdler heç vaxt baş tutmayacaqdır. Çünkü öz dövlətini, Vətənini sevən hər bir kəs vətəndaşlıq mövqeyinden çıxış edərək, belə cəhdə lənətləyir. Həsab edirəm ki, hər bir azərbaycanlı bənzer məsələlərdə həssas olmalı, dövlətçilik maraqlarının qorunması üçün əlindən gələni əsirgəməlidir. Ümumiyyətlə, ölkəmizin sabitliyini istemeyən bir sıra qüvvələrin cəhdlerinin qarşısında xalq hər zaman olduğu kimi, indi də, gələcəkdə de öz dövlətinin yanındadır, xalq-hakimiyyət birliliyi reallığından çıxış edir. Çünkü bu, həm də bir ümummili məsələdir".

Baş redaktor qeyd olunanlarla yanaşı, media sahəsində çalışınlara da çağırış edib. O, mətbuat təmsilçisi olaraq bildirib ki, Azərbaycanda özbaşınalıq yaratmağa çalışanların, terror dəstək verən istənilən tərəflərin, şəxslərin, eyni zamanda müeyyən siyasi-ictimai təşkilatların qanun qarşısında cavab verməyinin tərəfdarıdır: "Təəssüflə bir faktı da qeyd etməliyik ki, məlum hadisədən sonra maraqlı qüvvələr tərəfindən ister saytlarda, ister portallarda, isterse də sosial mediada bir-birinin ardına, vəziyyəti mürəkkəbləşdirməyə yönəlmüş yazılar, informasiyalar və çağırışlar yer aldı. Ancaq Azərbaycan xalqı belə informasiyaları həqiqət kimi qəbul etmedi. Çünkü ortada açıq-əşkar terror hadisəsi baş vermişdi. Bu səbəbdən, men bir jurnalist olaraq, fəaliyyət göstərən qəzet və sayt rəhbərlərinə, eləcə də sosial şəbəkə istifadəçilərinə çağırış edərək bildirirəm ki, bizlər ayıq-sayıq olmalı, elədə etdiyimiz informasiyaların her birini tam dəqiqliyi ilə yoxlaşıqdan sonra ictimaiyyətdən qızışdırıbmeli, eləcə də bedxah qüvvələrin qarşısını birləşdirməliyik. Əks halda, düşmən dəyirmanına su tökmüş olacaq. Ümidvarım ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi məlumatından sonra bizlə - mətbuat təmsilçiləri də daxil olmaqla, hər kəs dövlətimizin mənafeyinin qorunması istiqamətində, ölkədə özbaşınalıq yaratmağa çalışanlara qarşı birgə və səmərəli mübarizə aparacaqıq".

Rövşən RƏSULOV

Vüqar Rəhimzadə: "Təxribat xarakterli məlumatlar yanalar məsuliyyətə cəlb olunmalıdır"



2018-ci il iyul 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Həkimiyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasim Aşbazova qarşı törətdiyi məqsədönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütłəvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetiin Baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Gəncədə tərədiyən terror aktı çox böyük bir cinayət hadisəsidir: "Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları lazımi tədbirlər görür və düşünürəm ki, lazımi cəzalar da tətbiq olunmalıdır. Bu çox böyük ciddi bir hadisədir. Çünkü insanı öldürməyə cəhd etməyin özü bir terrordur. Bu hadisələrin siyasi-ləşdirməsi isə özü-özlüyündə cinayətə sövg olunmalıdır. Hadişə ilə bağlı real fakt ortadadır və maddi sübut var. Hətta deyərdim ki, bu məsələni siyasi-ləşdirməşən şəxslərin özlərini də araşdırmaq lazımdır. Sosial şəbəkələrdə cinayətkarla haqq qazandırmağın özü elə bir cinayətdir. Hesab edirəm ki, məsələyə lazımi hüquq müstəvidə qiyəmet verilməlidir və lazımi tədbir görülməlidir. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu hadisəyə haqq qazandırılanların özləri məsuliyyətə cəlb olunmalıdır. Bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumları çox ciddi məşğul olmalıdır".

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" MMC ölkədə ötən həftə elektrik enerjisinin terminatında yanmış fasile zamanı respublika ərazisində internet xidməti provayderlərini və eləcə də korporativ müştəriləri internet xidməti ilə fasiləsiz və dayanıqlı şəkildə təmin edib. Belə ki, baş

HAQQI DEMƏK CƏSARƏTİ

Mənə elə gəlir ki, bu gün haqqı demək cəsa-retinə sahib olduğumuzu sübut etməyin zamanıdır. Çünkü bu cəsarət sərgilənmədikcə, meydani naşılardır, burnundan uzağı görə bil-mayənlər, kimlərinə təsiri altında olalar alır ve mənzərə də göz qabağındadır.

Elmar Vəliyev Yevlaxda elə bir vaxtda icra başçısı kimi fealiyyətə başladı ki, şəhər, sözün həqiqi mənasında, batıb gedirdi. İnsanlar işsizlikdən, güzəran ağırlığı səbəbindən əziyyət çəkirdilər. Çoxlu sayıda evlərin qapısına qıffıllar vurulmuşdu. Amma məhz bu işini bilen, bacarıqlı insanın eməyi sayəsində Yevlax dəyişdi, yaradılan istehsal müəssisələri hesabına işsizlik problemi ciddi şəkilde aradan qaldırıldı.

Elmar Vəliyev tekce bir qurucu kimi deyil, bir insan kimi də yüksək dəyərləri olan şəxsiyyətdir. Yevlaxda yüzlərlə imkansız insan, məhz onun sayəsində ev sahibi olub, gənclər onun diqqəti ilə işlə təmin olunub, məsul vəzifelərə irəli çekiilib. Aztəminatlı ailələr, şəhid veren insanlar, müharibə iştirakçıları onun üçün ən hörmətə layiq kəslər olublar. Hər çıxışında, hər səhəbtində Cənab Prezidentin məmurlara ünvanlaşdırığı bu kəlməni təkrar etməyi çox sevib ki, biz hamımız xalqın xidmətçiləriyik. Və hansısa yanlış hərəkəti, laqeyd münasibəti onlara bağışlamayıb. Pis olubsa, bunun pisi olub.

Elmar Vəliyev əsl ziyalıdır. O, məktəblərimizdə də təhsilin səviyyəsinin yüksəldilməsinə böyük diqqətlə yanaşdır. Yaxşı uğuru olan gənclərimizə ürəkdən gələn bir səmimiyyətlə dəstək olur. Mətbü sözün əhəmiyyətini və gücünü qiymətləndirirdi. Vəziyyətimizin düzəlməsinə ümidişimiz olmadığı bir vaxtda Elmar Vəliyev qayğısını "Kür"dən də eşirmedi. Qəzətimiz 7-8 min tirajla işq üzü görməyə başladı.

İndi Elmar Vəliyev haqqında bildi-bilmədi danışanlar onu yaxşı tanımayan insanlardır. Cinayet törədən bir terrorçunu milli qəhrəman səviyyəsinə qaldıran, Vətən, xalq qarşısında xidmətləri olan bir insanın tərbiyəsinin verdiyi imkan səviyyəsində təhqir edənlər unudurlar ki, bununla da, olkədə çox pis tendensiyən yaranmasına xidmət göstərilər. Bu dövlət, bu Vətən, bu xalq bizimdir. Əlbir olmalyıq ki, bu qarışq dövünün ən stabil, sakit, firavən guşəsi olan Azərbaycanımız tutduğu tərəqqi və inkişaf yolu ilə irəliləsin. Bu yolda Elmar Vəliyev kimi xalqını sevən, dövlətinə sədaqəti ilə fərqlənən, bütöv bir şəxsiyyət olan insanlara hər zaman ehtiyacımız böyükdür.

Fikirlərimi isə bu gün haqsız sözleri, davranışları ilə çash-qınlıq yaradınlarla ölməz Hüseyn Cavidin məşhur misralarını xatırlatmaqla bitirmək istəyirəm:

İblis nədir?

Cümə xəyanətləre bais.

Ya hər kəsə xain olan insan nədir?

İblis!

Biz isə xeyirxah olmağa, bir olmağa çalışaq. Bu gün bu, çox vacibdir. Düşmən dəyirmanına su tökməklə tək bu gümüşü yox, gələcəyimizi təhlükə altına qoymuş olarıq.

Əmine YUSİFQIZI,
**Yevlaxda çıxan "Kür" qəzetiñin
baş redaktoru**

Asim Mollazadə: "Görüşün baş tutması həmsədlərin istəyindən irəli gəlib"

Zənnimcə, Azərbaycan Respublikası xərəci işlər naziri Elmar Məmmədyarov və Ermənistan xərəci işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədlərinin vəsítəciliyi ilə 11 iyul tarixində Brüsseldə keçiriləcək görüşü tanışlıq xarakteri daşıyır". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Depuat XİN rehbərlərinin görüşündə hansısa ciddi irəliliyiş gözləmədiyi dile getirib: "Fikrimcə, Ermənistanın yeni həkimiyəti həle nə etmək lazımlı olduğunu bilmir. Bu mənada düşünmürem ki, sülh istiqamətində hansısa ciddi irəliliyiş olsun. Sadəcə olaraq görüşün baş tutması həmsədlərin istəyindən irəli gəlib". Bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə gelincə, millet vəkili bildirib ki, bu Ermənistanın daxili vəziyyətindən asılıdır: "Ermənistanda daxili vəziyyət həle stabillaşmayıb. Yaxın vaxtlarda işgalçi ölkədə seckilər keçirilecek. Bu mənada mən inanmiram ki, Ermənistan danışqlar prosesinə hazırlıdır". A.Mollazadə bu ilin avqustun 30-da baş tutacaq Azərbaycan və Rusiya prezidentlərinin görüşünə de münasibət bildirib: "Bu görüşdə əsasən ikitərəfli münasibətlər, Azərbaycan-Rusiya iqtisadi, enerji, neqliyyat sahəsindəki əməkdaşlıq gündəmdə olacaq".

Gəncə hadisəsinin əsl səbəbləri

...Çevriliş cəhdinin sapı özümüzdən olanların xəyanəti

Gəncə Şəhər icra Həkimiyətinin başçısı Elmar Vəliyev qarşı həyata keçirilən sui-qəsd bu gün də Azərbaycan cəmiyyətində əsas mövzu olaraq gündəməni məşqul etməkdədir. Bu hadisə son 10-il də Azərbaycan dövlətinin hədəf alan ən ağır cinayət kimi də tarixdə yerini alacaq.



Elmar Vəliyev qarşı silahlı hücumun nə məqsədlə töredildiyi cinayətin ilk günlərindən hər kəsi maraqlandıran əsas sualdır. Dövlət Təhlükəsizlik Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DIN) eləcə də Baş Prokurorluq insidenti terror aktı kimi qiymətləndiridi və din amili önlən plana çıxdı. Əslində, bu versiya gözlənilən idi. Bir anlıq ölkəmizə nəzər salsaq Azərbaycanda kifayət qədər dini məzhəblərə xidmet edən bir qurup kütlenin olduğunu aydın şəkildə göstərik. Əlavisi, vəhabisi, şəisi, sünnesi və daha bilmədiyimiz neçe-neçə dini məzhəblər var ki, siyahını uzatmaq da olar. Azərbaycan tollerant ölkə olduğundan bu dini cərəyanlara mənsub

olanlar rahat yaşayır, öz ibadətlərini yerinə yetirmekdə heç bir maneə ilə üzləşmirlər. Bundan əlavə bir qurup kəsimin İran və ya Suriya, eləcə də Ərəbistanda dini təhsil aldıqları da sərrət. Hamsına şamil etməsək de müəyyən şəxslərin ölkədə öz məzhəbinin təbliğati ilə məşqul olmalar faktır. Biz bu reallığı elə küçəyə, şəhərə çıxanda, bir sözə hər addımda görürük. Yadimdادر, bir vaxtlar İrandan Azərbaycana, xüsusən Gəncəyə dən xadimləri gələrdi. Müxtəlif tədbirlər keçirilər, gənclər bu tədbirlərde "ən əziz qonaq" kimi qarşılıqlıdı. Düzdür, sonradan Azərbaycanda xarici ölkə vətəndaşlarının ölkəmizdə dini təbliğ edilməsi qadağan edildi və qanun xəricdə dini təhsil alan azərbaycanlılara da şamil olundu. Son nəticədə müəyyən

siyasi məqsədlərə hesablanan təbliğat, daha doğrusu bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanlarının sıfarişi ilə din pərdəsi altında təşkil olunan təbliğat maşını gizli şəkildə işləməyə başladı. Ele Yunis Səfərovun da Qum şəhərində dini tədris aldığı bəlliidir. Görünür DTX-i və DİN-nin Elmar Vəliyev qarşı silahlı hücumun terror aktı kimi qiymətləndirilməsində tutarlı faktları var. Bəlli hadisə terror aktıdır və bu ağır cinayət hansısa ölkədə hazırlanmış planın tərkib hissəsidir. Yeri gəlməkən, Gəncə də hədəf kimi boşuna seçiləməib. Bura təkə ölkənin ikinci böyük şəhəri deyil. Gəncə müstəqilliyimiz qarantıdır. Yeni Bakı düşünən be-yindirə, Gəncə Azərbaycanın döyü-

İ.Məmmədov

"Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı çərçivəsində regionlarımızın mədəni irsi təbliğ olunur

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "100 illik tərriximiz" devizi altında "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı davam etməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş laylığın əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni ərisinə təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi və bölgələrarası mübadilənin gücləndirilməsidir.

Layihənin yay mövsümündə keçiriləməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkilində tanış olmağa imkan yaratır. İyulun 7-də cəbhə xəttində yerleşən Horadiz şəhərində bayram əhval-ruhiyyəsi hökm sürüb. Festival çərçivəsində Muğam Mərkəzində təşkil olunan tədbirdə Horadiz sakinləri, eləcə də, kənd və qəsəbələrdən gəlmiş füzülililər, rayonun qonaqları Mədəniyyət Nazirliyinin 15 regional idarəti tərəfindən təşkil edilən sərgilərə maraqla baxıb, pavilyonlara baş çəkərək, ayrı-ayrı bölgələrin mədəni ərisini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmələr, suvenirlər və digər əl işləri ilə yaxından tanış olublar.

Kürdəmir Regional Mədəniyyət idarəsinin təmsil edən Nazim Əzimov çıxış edərək festivalın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, festivalın keçirilməsi olduqca tədqiqətliyidir: "Çünki respublikamızın ayrı-ayrı bölgələri öz



mədəniyyət nümunələrini təqdim edir, iştirakçılar hər bir bölgənin zəngin tarixi, mədəni irsi, adət-ənənələri, mövsiyi, incəsənəti ilə tanış olmaq imkanı qazanır. Tədbirin bölgələr arasında mədəni mübadilənin daha da derinləşməsinə təkan verəcək, regionlararası yaradıcılıq əlaqələri daha da genişlənəcəyinə əminliliyi vurğulayır".



Ağcabədi Regional Mədəniyyət idarəsinin təmsil edən Namiq Həsənov isə ölkəmizin hər bir bölgəsinin fərqli mədəniyyəti, incəsənət nümunələri ilə zənginliyini qeyd edərək, bu rəngarəngliyin bizim ən böyük sərvətimiz olduğunu bildirib. Füzuli rayonun Əhmədalılar kənd sakinləri Xalisə Məmmədova festivalda iştir-

kindan məmənunluğunu ifadə edib: "İncəsənət kollektivlərinin konsert programından isə bütün iştirakçılar kimi mən də böyük zövq aldım. İnsanlara zövq verən, ruhun oxşayan, keçmişini və indisini tənənən və xalqın mənəvi sərvətlərini dəyərləndirən belə gözəl tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Masallı şəhərində



start götürülmüş, Lənkəran, Salyan və Sabirabadda davam etmiş, sonra "Bölgələrdən-bölgələrə" adlı yaradıcılıq festivalı Ağdam rayonunun Quzanlı qəsəbəsində, sonra isə nazirliyin digər regional idarələrində davam edib.

ZÜMRÜD



Elmar Məmmədyarov: "Secim Ermanistan tərəfdadır"

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 9 iyul - diplomatik xidmət organları əməkdaşlarının peşə bayramı günü münasibatla AZƏRTAC-a müsahibəsi

-Cənab nazir, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd edilir. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur. Sizə hansı məqamları əsas götürərək müasir Azərbaycanın xarici siyasetini 100 il əvvəlki Cümhuriyyət dövrünün xarici siyasetinin varisi hesab etmək olar?

-Məlum olduğu kimi, 2018-ci il dövlətimizin başçısı tərəfindən ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bu qərar xalqımızın tarixinə, dövlətçilik ənənələrinə verilən yüksək dəyərdir.

Xalqımızın zəngin dövlətçilik tarixi olسا da, tarixin müxtəlif dövrlərində işğala məruz qalması Azərbaycanı müstəqilliyin vacib atributlarından olan xarici siyaset fəaliyyətindən kənar salmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Xarici İşlər Nazirliyi strukturunun təsis edilməsi, beynəlxalq ictimaiyyətlə fəal diplomatik işin aparılması ölkəmizin xarici siyaset fəaliyyətinin əsasını qoymuşdur.

Heç de təsadüfi deyil ki, Prezident İlham Əliyev 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katılıbliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixini əsas tutaraq, 2007-ci il avqustun 24-de hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtalya, İsviçre, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelindək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, Türkiye, Ukrayna və başqa yerlərdə diplomatik nümayəndəlikləri və baş konsulluqları mövcud idi. Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin yekdil de-faktō tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəzər saldıqda xarici siyasetin məqsəd və məramları baxımından da varisliyin özünü göstərdiyini görürük. İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasetinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi. Bu gün Azərbaycan Respublikası da öz xarici siyasetində qonşu dövlətlərlə və bütövlükde dünya birliliyi ilə ikitərəfli və çoxtərəfli əsasda dostluq münasibətlərinin inkişaf etdirilməsini, regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməni xarici siyasetinin təmel məqsədlərinən biri kimi müəyyən edib.



Amma təəssüfle onu da qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin üzələşdiyi təhdid və təhlükələr, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitne-fəsadlar və neft amili 1991-ci ildə müstəqilliyini yenice bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi. Tarixin özünü təkrarlaması formasında sanki geosiyasi təhdidlərimiz sırasında da bənzərlik var. Odur ki, istər institutional baza olaraq istinad mənbəyi kimi, istərsə də xarici siyasetin məqsəd və məramları baxımından müasir Azərbaycan Respublikası ile Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyaset fəaliyyətində varisliyi və ardıcılığı aydın şəkildə görmək mümkündür.

-Bu gün Azərbaycanın xarici siyasetinin təməl prinsiplərini və qarşısında duran prioritət vəzifələri və tapşırıqları necə təsnif edərdiniz?

-Ulu öndər Heydər Əliyev tərəfindən tarixi təcrübə və yerləşdiyimiz regionun geosiyasi çətinlikləri kimi amillər nəzərə alınaraq, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyaset strategiyası müəyyən edilib. Bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyaset Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhəlesi, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən olunur və həyata keçirilir. Xarici siyaset daxili siyasetin davamıdır. Daxili siyasetdə əminliyimiz və yalnız özümüzə güvənməyimiz xarici siyasetimizin müstəqilliyini və əvvəlkiyini temin edir. Elmi-nəzəri dildə desək "pragmatik realizm" Azərbaycanın xarici siyasetinin bəlkə də ən düzgün təsviri olardı.

Azərbaycan Respublikasının xarici siyaseti ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı herbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, zəbt olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilmesi.

məsi, Azərbaycan etrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi kimi məqsədlərə xidmət edir.

Bununla bərabər, diplomatimiz qarşısında dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdəşlik əlaqələrinin inkişaf etdirilməsi, enerji, nəqliyyat və iqtisadi diplomatiya strategiyamızın həyata keçirilməsi, xaricdən ölkəmizə sərmayəçilərin və turistlərin cəlb edilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, dövlət qurumlarının beynəlxalq əməkdaşlığının əlaqələndirilməsi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, dövlətlərə münasibətlərdə beynəlxalq hüququn alılıyinin temin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi kimi vəzifələr var.

Azərbaycan öz xarici siyasetində, həmçinin multikulturalizm, mədəniyyətlər və dinlərənəsi dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi əhəmiyyət verir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasetini hamar beynəlxalq müstəvidə həyata keçirmir. Azərbaycan beynəlxalq münasibətlərdə ziddiyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fealiyyətləri Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, dövlətlərin daxili işlərinə müdaxilə cəhdərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan və erməni lobbi dairələrinin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları təxribatçı əməllər şəraitində həyata keçirmək məcburiyyətindədir.

Bütün bunlara baxmayaraq, ayrıca bir müzakire mövzusu olan hər bir istiqamət üzrə xarici siyasetimiz ötən illər ərzində esaslı uğurlar əldə edib.

-Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin dünya dövlətləri, beynəlxalq və regional təşkilatlar ilə əlaqələrinin inkişafı barədə məlumat verməni xahiş edirik.

-Diplomatiyanın əsas mahiyyəti və fəsəfəsi ölkə etrafında xoşməramlı mühitin yaradılması, dostların və tərefdaşların artırılması və problemlə məsələlərin danışılalar yolu ilə həll edilməsinə nail olmaqdır. Dövlətlərin qonşularını və coğrafi yerləşmə yerini dəyişmək kimi seçimləri yoxdur. Amma geosiyası stereotipləri və reallıqları dəyişmək mümkündür. Ermənistan istisna olmaqla, əminliklə deyə bilərik ki,

Azərbaycan digər qonşu və tərəfdəş ölkələrlə birlikdə Cənubi Qafqaz və geniş mənada Xəzər hövzəsində qarşılıqlı faydalı əməkdaşlığı, etimada və dostluğa əsaslanan yeni geosiyasi reallıq yaratmağa nail olub. Nəticə etibarilə, ölkəmiz etrafında xoşməramlı mühit formalaşdırılıb. Azərbaycan buna qarşılıqlı faydalı əməkdaşlıq, şəffaf, müstəqil və proqnozlaşdırılara bilən xarici siyaset vasitəsilə nail olur. Regional əməkdaşlığın əvək və unikal forması kimi üçtərəfli əməkdaşlıq formatını bəlkə də diplomatiya tarixində yenilik adlandırmaq olardı. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Türkmenistan, Azərbaycan-Gürçüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan və son olaraq Azərbaycan-Gürçüstan-İran-Türkiyə formatlarında əməkdaşlıq mexanizmlərinin yaradılması Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdəşliyini tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdəşliğin inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına tekan verir.

Bir qədər obraslı şəkildə desək dənizlər çıxışı olmayan Azərbaycan tarixi İpek Yolu vasitəsilə dəst və tərəfdəş ölkələrlə birlikdə Sakit və Hind okeanlarını Atlantik okeanı ilə birləşdirən layihələrlə çıxış edir. Yalnız Çin və Avropa İttifaqı arasında ticarətin həcmi 500 milyard avro olduğunu nəzərəalsaq aydın olur ki, bir-biri ilə münəaqişə və ya rəqabətdə olan deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları şaxələndirilməlidir. Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək buna Şərqi-Qərb, Şimal-Cənub və Cənub-Qərb istiqamətləri üzrə səmərəli və multimodal nəqliyyat dəhlizlərinin qurulması yolu ilə nail olmağa çalışır. Bu layihələr regiondaxili və transregional infrastruktur üzərində istiqası artıma və çiçəklənməyə töhfə verir. Artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi və TANAP və onun daha bir seqmenti olan TAP Xəzər, Qara, Aralıq və Adriatik dənizləri hövzəsində yeni əməkdaşlıq məkanı formalasdır, enerji təhlükəsizliyinə töhfə verir, Azərbaycanla bu dəhliz boyunca yerləşən ölkələr arasında uzunmüddətli six əməkdaşlıq qurulur.

Xəzəryani dövlətlərin birgə səyi ilə Xəzər dənizində dəstluq və əməkdaşlıq mühiti yaradılıb. 2017-ci il dekabrın 4-5-də Moskva şəhərində keçirilmiş Xəzəryani dövlətlərin xarici işlər nazirlerinin müşavirəsi zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə, eyni zamanda, Xəzər dənizi çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sahələr sənəd layihələrinin hazırlanması və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi demək olar ki, tərəflər arasında razılışdırılıb.

2017-ci ildə Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub. Ötən illər ərzində diplomatik təmsilciliyimizin coğrafiyası genişlənib. Azərbaycanın 70 səfirləyi və diplomatik ofisi, beynəlxalq

Elmar Məmmədyarov: “Seçim Ermənistan tərəfdədir”

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibatılı AZƏRTAC-a müsahibəsi

təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.

Dünya ölkələrini və beynəlxalq təsisatlar ile ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və il ərzində müxtəlif sahələri əhatə edən təqriben 100-ə yaxın ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.

Azərbaycan Respublikası 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ildə 18-ci Zirvə toplantısına ev sahibliyi edəcək. 2018-ci il aprelin 3-6-da sədrliyə və Sammitə hazırlıq məqsədi daşıyan Qoşulmama Hərəkatı nazirlər konfransı Bakıda keçirildi. Qlobal və regional məsələlərin eks olunduğu yekun Bakı Bəyannaməsi qəbul olundu. Müxtəlif regionları və qitələri təmsil edən 120 dövlət arasında ortaş məxrəc əldə olunaraq yekun Bəyannamənin hazırlanması Azərbaycan diplomatiyasının yetkinliyini və mürəkkəb beynəlxalq məsələlərin həlli yollarını tapmaq qabiliyyətini göstərir.

maq qabiliyyətin göstərəni.

2018-2022-ci illər üzrə Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Komitəyə yenidən üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiya-dan ireli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək kimi imkanlar elda edib.

2018-ci ilin ikinci yarısından etibarən Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qoşsaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd təsərrüfatı, bağlılı kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək. 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirir.

Azerbaycanın təşəbbüsü ilə bu il BMT Baş Assambleyasının 72-ci sessiyasında münaqışa şəraitində qadın və qızların eşir götürülməsinə qarşı dövrü qətnamə, habelə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində insan hüquqları və Dayanıqlı İnkısap Məqsədlərinin səmərəli ictimai xidmətlər vasitəsilə təmin edilməsi adlı qətnamə qəbul edilib. Həmçinin Azerbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövrü qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulub.

Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar - ATƏT, Avropanı Şurası, İOT, MDB, Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Azerbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlik funksiyasına və digər aparıcı komitələrinə seçilməsi, mötəbər tədbirləre ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun, dünya dövlətləri tərəfindən ölkəmizə olan etimadın bariz göstəricisidir.

-Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı.

-2018-ci ilin əvvəlində əldə olunan rəziliq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcek seçeneklərdən sonra intensiv danişiqlар davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüb siyasi böhran baş verdi. Azərbaycan buňu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyaset Ermənistəni ucuruma aparr. Ermənistandakı siyasi prosesləri təmkinlə və ya xından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyaset yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əger onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistən rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər.

Danişqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənəli və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danişqlar prosesinin formata və gündeliyi aydınlaşdır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində teləb olunduğu kimi, Ermənistən qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

çıkarılmalıdır. İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlerinin vasitəciliyi ilə Azərbaycan ve Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşidan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin hellində konstruktiv rol oynamaya hazırlıdır, və vox

-Son vaxtlar Azərbaycanın təşəbbüsü və istirakı ilə mühüm enerji lavi-

hələri reallaşır, Qafqazın Cenevrəsinə çevrilən Bakı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bulayihələrin və tədbirlərin reallaşmasının Azərbaycanın dünyada nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə nə kimi təsirləri var?

-İlk növbədə, onu qeyd etmək istərdim ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın artan nüfuzunun və beynəlxalq səviyyədə ölkəmizə olan etimadın göstəricisi sidir. Bu, eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik və təhlükəsizliyin və beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkəmizin müasir infrastruktur imkanlarına malik olmasının nəticəsidir. Azərbaycan beynəlxalq siyasi, iqtisadi, humanitar, idman və digər təyinatlı tədbirlərin keçirildiyi məkandır. Bakı şəhəri regionun diplomatik paytaxtı və dialoq məkanı rolunda çıxış edir, fərqli baxışlara malik olan tərəflərlər beynəlxalq gündəliyi aid məsələləri müzakirə edir və həll yolu tapmağa çalışırlar.

Tərəflərin müraciəti əsasında Bakı Şəhəri ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, NATO-nun hərb komitəsi və NATO-nun Mütəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə Rusiya Baş qərargah Reisinin görüşlərinin keçirildiyi məkana çevrilib. Burada haşıyəyə çıxaraq bir maraqlı tarixi faktı qeyd etmək istədim. Ötən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycan SSR-in rəhbərliyində olan ulu öndər Heydər Əliyev İran-İraq müharibəsi zamanı vasitəçi rolunda çıxış edən Yasir Ərəfat ilə İran rəhbərliyinin görüşünü Azərbaycan-İran sərhədində təşkil etmişdi.

Bu gün Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək "Bakı Prosesi" adlanan təşəbbüsün müəllifidir. Bu il "Bakı Prosesi"nin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.

2016-cı ilin sentyabrında Azərbaycanın səfər edən Roma Papası Fransisk Azərbaycanı sivilizasiyalar arasında körpü ki mi səciyyələndirib. Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialog kimin “yumşaq güc” elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fealiyyətini bundan sonra da davam etdirəcək.

Beynəlxalq sülh və təhlükəsizlik, terrorizmə qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edən dəst Əfqanıstanda sabitliyin təmin olunması prosesinə də Azerbaycan öz töhfəsini verir. 2017-ci ilin dekabrında paytaxt Bakı Əfqanistan üzrə "Asiyaın üreyi-İstanbul prosesi" xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu ilin iyununda isə Əfqanistan üzrə

Beynəlxalq Təmas Qrupunun həmsədr ölkələri olan Əfqanıstan və Almaniyadan təklifi ilə Bakı Beynəlxalq Təmas Qrupunun iclasına ev sahibliyi etdi.

Müsteqilliyyinin ilk illerinde ciddi siyasi-iqtisadi, sosial ve təhlükəsizlik problemləri ilə üzleşən Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə həm də özünün əlde etdiyi inklüziv inkişaf modelini, Minilliyin inkişaf Məqsədləri və Dayanıqlı Inkişaf Məqsədlərinin həyata keçirilməsi təcrübəsini bölüsür.

-Xarici İşlər Nazirliyinin əməkdaşlarının əksəriyyətini gənclər təşkil edir. Gənc diplomatların peşəkarlığının artırılması istiqamətində son zamanlarda görülən işlər barədə nə devə bilərsiniz?

-Bu gün Xarici İşler Nazırlığının kolektivinin çox hissəsini gençler təşkil etməklə bərabər, onların sırasında da gənc qadınlar üstünlük təşkil edir. Nazırlığın mərkəzi aparatında işçilərin 50 faizdən çoxu qadınlardır. Diplomatlarımız fərqli mədəniyyət, ənənələr, iqlim və sosial münasibətlərin mövcud olduğu müxtəlif ölkələrdə layiqince ölkəmizin maraqları naminə xidmət edirlər.

Xarici İşlər Nazirliyi sisteminde dövlət başçısının xarici siyaset sahəsində göstəriş və tapşırıqlarını layiqince yerinə yetirməyə qadır olan, müasir diplomatiyanın incəliklerini dərk edən, regional və ölkələr üzrə ixtisaslaşan, çoxtərəfli diplomatiyanın mürəkkəbliyinə və beynəlxalq hüquqi məsələlərə yaxından bələd olan, hətta nadir dilleri bilən, dövlətinə və millətinə sadıq və eqidəli əməkdaşlar çalışır. Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizdə yeni bir terminə çevrilən "rəqəmsal diplomatiya" imkanlarından fəal surətdə istifadə edilir. Bu xüsusda, sosial şəbəkə imkanlarından, həmçinin Twitter diplomatiyasından istifadə olunaraq xarici auditoriyalarla temaslar qurulur və ölkəmizin həqiqətləri catdırılır.

Müasir təlim-tədris bazasına malik olan ADA Universiteti yerli və xarici mütxəssislərin iştirakı ilə Xarici İşlər Nazirliyi əməkdaşlarının müxtəlif sahələr üzrə peşə və dil hazırlığının artırılması üçün davamlı olaraq kurslar və seminarlar təşkil edir. Azərbaycan diplomatları rəqabətli müsabiqələrdən keçərək öz peşəkarlıqla-rina görə BMT və onun ixtisaslaşmış təşkilatları, QDİƏT, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların katibliyində çalışırlar.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibəti-lə Xarici İşlər Nazirliyi sisteminde və diplomatik nümayəndəliklərimizdə çalışan bütün əməkdaşları təbrik edirəm. Dövlətimizin başçısı tərəfindən Xarici İşlər Nazirliyinə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün diplomatiyamız milli maraq-larımızın və dövlətciliyimizin kesiyindədir.

Azərbaycanda dövlət-qadın siyaseti ən yüksək səviyyədə inkişaf edib



Mehriban Abasquliyeva,
YAP Sabunçu rayon təşkilatının sədri

etmək istərdim ki, uğurlu qadın siyasetinin təməlində Yeni Azərbaycan Partiyasının əməli

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub

Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə ciyin-ciyanə mürbarizə aparıb. Heç də təsadüfi deyil ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir, onların idarəciliyə təmsil olunması, fəallığının artırılması, bütün problemlərinin həllinə yönəlmüş tədbirlərin həyatə keçirilməsi məsələlərinə çox diqqətlə yanaşırdı. Ulu Öndərinin Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilmesi məsələsinə həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb və müvafiq qərarlar qəbul olunub. Bu qərarların müəlli fi də dahi şəxsiyyət Heydər Əliyev olub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən, 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Bilirsınız ki, məhz Ulu Öndərin Sərəncam

Sərr deyil ki, Azərbaycanda çox möhtəşəm dəyişikliklər, yüksəlik və davamlı tərəqqi faktoru mövcuddur. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəciliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sistemində sürətli integrasiya, düşünlülmüş və balanslaşdırılmış xarici siyaset Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Bütün bu nailiyyətlər Azərbaycan qadınlarının özünü cəmiyyətdə təsdiq etməsi, eləcə də, ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Bu isə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin uğurla davam etdirildiyi güclü dövlət-qadın siyasetinin mənətiqi nəticəsidir. Xüsusi, qeyd

**Biz qadınlar
Mehriban xanım
Əliyevanın
fəaliyyətini örnek
olaraq qəbul edirik**

Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın fəaliyyəti və gördüyü işlər hər birimiz üçün örnek təşkil edir. Onun humanizm, dövlətə və xalqa xidmet faktoru biz qadınlar üçün ali mütəcəssəmə olaraq qiymətləndirilməkdədir. Azərbaycanın dünyaya tanıtılmasında, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı, müğəmimizin inkişafının və s. bir sıra laylıhələrin reallaşdırılmasında Mehriban xanım Əliyevanın zəhməti tükənməzdır. Biz qadınlar da ondan nümunə götürür, Mehriban xanım Əliyevanın fəaliyyətini örnek olaraq qəbul edirik.

Bu il ərzində de YAP Qadınlar Şurası bir çox layihələr və tədbirlər keçirəcək. Bütün bunlar təşkilatımızın tədbirlər planında nəzərdə tutulur. Fəaliyyətimizin esas qayəsini partiyamızın Sədri, Cənab Prezident İlham Əliyevin siyasetinin uğurlarını ictimaiyyət, o cümlədən, qadınlar arasında fəal şəkildə təbliğ etməkdir.

Azərbaycanda güclü dövlətin formalasması, xalq-iqtidar birliyi heç vaxt xarici və daxili düşmənlərin öz isteklərini reallaşdırılmalarına imkan verməyəcək

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasetinin həyatə keçirilməsi baxımından da, örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.

Əlbəttə ki, qadın siyasetinin həyatə keçirilməsində dövlətin səyləri ilə yanaşı, ictimai təşkilatların, siyasi institutların da rolu qeyd edilməlidir. Bu mənada, Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bilirsiniz ki, qadınların partiyamızda təmsilçiliyi yüksək səviyyədədir. Ölkəmizin tanınmış və cəmiyyət həyatında fəal iştirak edən qadınlarının böyük hissəsi YAP-da təmsil olunurlar.

Təbii ki, qadınların YAP sıralarına qoşulmaları onların siyasi mövqeyini ifadə edir. Eləcə də, partiyamız qadınlar üçün böyük siyasi məktəbdür. Çünkü bu məktəb vasitəsilə ölkəmizdə siyasetçi xanımlar yetişir. Ümumiyyətə, YAP Azərbaycan qadınlarının siyasi fəallığının artırılması istiqamətində mühüm addımlar atır. Məhz bunun nəticəsidir ki, Milli Məclisdə xanım deputatlarının sayı artır, həmçinin, sekilli təsisat olan bələdiyyələrdə qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Bələdiyyədə təmsil olunan xanımların böyük hissəsi, məhz partiyamızın üzvləridir.

Qeyd edim ki, YAP Qadınlar Şurası da hər zaman fəaliyyətini genişləndirir, aktual məsələlərlə əlaqədar öz mövqeyini ortaya qoyur. Hər il partiyanın Qadınlar Şurası əlamətdar hadisələr, tarixi günlərlə əlaqədar tədbirlər keçirir. Seçki illərində isə təşkilatımız partiya rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə fəaliyyət göstərir, xüsusilə, ölkə qadınlarının seçki prosesində fəal iştirakını təmin etmək üçün müxtəlif layihələr reallaşdırır. Onu da qeyd edim ki, YAP Qadınlar Şurası yalnız siyasi xarakterli deyil, cəmiyyətimizi düşündürən müxtəlif məsələlərlə əlaqədar tədbirlər keçirir. Bu tədbirlər, Bakı şəhəri ilə yanaşı, ölkəmizin bölgələrini de əhatə edir.

Bu il ərzində de YAP Qadınlar Şurası bir çox layihələr və tədbirlər keçirəcək. Bütün bunlar təşkilatımızın tədbirlər planında nəzərdə tutulur. Fəaliyyətimizin esas qayəsini partiyamızın Sədri, Cənab Prezident İlham Əliyevin siyasetinin uğurlarını ictimaiyyət, o cümlədən, qadınlar arasında fəal şəkildə təbliğ etməkdir.

Uğurla həyata keçirilir

Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə qadın siyasetinin həyata keçirilməsi haqqında" Fərmanı isə respublika qadınlarına Azərbaycanın dövlətinin erməğanı oldu. Fərmanda respublikanın bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistik Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birləşdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyaseti həyata keçirilir və bu sahəyə aid xüsusi Dövlət Programı qəbul olunub. Bu isə, bir daha onu göstərir ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu sahəyə böyük diqqət və qayğı göstərir.

Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəciliyində rolunun artmasına yönəlmış siyaset ugurla həyata keçirilir. Ölkəmizin iştirakçı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının mündəələrinin milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquq baza yaradılıb və müvafiq təsisatlar fəaliyyətə başlayıb. Bildiyimiz kimi, 12 il önce, Prezident İlham Əliyevin qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi üzərində döşən vəzifələri layiqince yerine yitirməyə çalışır və bu yöndə böyük uğurlara imza atır.

Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirlər yüksək dəyərləndirilməlidir. Görülən bu işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasetinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır. Bu gün Azərbaycan qadını ölkəmizin milli məraqlarının qorunması, xalqımızın adət-ənənələrinin və dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar.

Təbii ki, qadınların YAP sıralarına qoşulmaları onların siyasi mövqeyini ifadə edir. Eləcə də, partiyamız qadınlar üçün böyük siyasi məktəbdür. Çünkü bu məktəb vasitəsilə ölkəmizdə siyasetçi xanımlar yetişir. Ümumiyyətə, YAP Azərbaycan qadınlarının siyasi fəallığının artırılması istiqamətində mühüm addımlar atır. Məhz bunun nəticəsidir ki, Milli Məclisdə xanım deputatlarının sayı artır, həmçinin, sekilli təsisat olan bələdiyyələrdə qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Bələdiyyədə təmsil olunan xanımların böyük hissəsi, məhz partiyamızın üzvləridir.

Qeyd edim ki, YAP Qadınlar Şurası da hər zaman fəaliyyətini

məsələlərlə əlaqədar öz mövqeyini ortaya qoyur. Hər il partiyanın Qadınlar Şurası əlamətdar hadisələr, tarixi günlərlə əlaqədar tədbirlər keçirir. Seçki illərində isə təşkilatımız partiya rəhbərliyinin tapşırıqlarına uyğun şəkildə fəaliyyət göstərir, xüsusilə, ölkə qadınlarının seçki prosesində fəal iştirakını təmin etmək üçün müxtəlif layihələr reallaşdırır. Onu da qeyd edim ki, YAP Qadınlar Şurası yalnız siyasi xarakterli deyil, cəmiyyətimizi düşündürən müxtəlif məsələlərlə əlaqədar tədbirlər keçirir. Bu tədbirlər, Bakı şəhəri ilə yanaşı, ölkəmizin bölgələrini de əhatə edir.

Eləcə də, "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı" və digər sənədlər dövlət-qadın siyasetinin ugurla həyata keçirilməsi prosesində mühüm amil olub.

Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəciliyində rolunun artmasına yönəlmış siyaset

Rusyanı özündən çıxaran Ermənistən öz süqutu astanasındadır

Ermənistən baş naziri Nikol Paşinyanın NATO samitinin keçiriləcəyi Brüsselə marağı Rusyanın maraqları ilə heç cür üst-üstə düşmür və inqilabçı baş nazirin davranışları onların səbr kəsəsini doldurub. Əsrlərə ermənilərə himayədarlıq etmiş, məskunlaşmalarından tutmuş statuslarına, dövlət olaraq mövcudluqlarına qədər, nəinki yardımçı, hətta təminatçı olan ruslar bunu özbaşınalıq hesab etməkdə haqlıdırlar.

Belçika paytaxtında, NATO-nun iki günlük sammitində gündəlkədəki əsas mövzulardan biri de "Rusya təcavüzü" ilə bağlıdır ve belə məlum olur ki, indi Moskvanı, hətta alyansın gündəliyindən də daha çox Ermə-

ləndirilir. Məhz buna görə də, Ermənistən içtimaiyyətinde yaranan xofu da başa düşmək çətin deyil. Qərb tərəfindən Ermənistənün ünvanına gelən mesajlar pozitiv xarakterli olsa da, Rusyanın neqativ yanaşması və qısqanlığı səbəbindən, bu hal özündə böyük bir təhlükə də daşıyır.

Ermənilər bilir ki, Qərb strukturları ilə yaxınlaşmanın cavabı olaraq Ermənistən təhlükəsizliyində problemlər yarana bilər

Ermənistən "1in.am" saytında gedən yazılar təsdiq edir ki, ermənilər düşdükleri vəziyyətin fərqindədirler və başa düşürər ki, ruslar, hələlik, eksper çevrəri vasitəsilə işare vururlar və nəzəre çatdırırlar ki, Qərb strukturları, eyni zamanda, NATO ilə yaxınlaşmanın cavabı olaraq, Ermənistən təhlükəsizliyində problemlər yarana bilər. Paşinyan, bir az önce, eyni şəkilde şahidi olub ki, Rusyanın tabeçiliyində olan hərbi hissələrin meydana çıxmazı uzun illər hakimiyətdə olan Serj Sarkisyanın haki-

miyyətdən getməsini bir anda reallaşdırınan vacib şərt oldu. İndi təkəc Nikol özü deyil, bütün Ermənistən içtimaiyyəti çox yaxşı bilir ki, ermənilərin ipi rusların əlinde dir və istenilən anda işgalçi dövləti yerlə yekən etmək Rusya üçün ən adı işdir. Daha doğrusu, Ermənistən məhvi Rusya üçün ən məsələsidir. Çünkü Rusyanı artıq özündən çıxaran Ermənistən öz süqutu astanasındadır.

"Putin, rədd ol!" etiraz aksiyasına qatılmış Ermənistən Təhlükəsizlik Şurasının yeni katibi Armen Qriqoryan da hökumətin ekşər üzvü, Paşinyan komandasının adamları kimi, Qərbin adamı sayılır. Ümumiyyətə, Paşinyan öz komandasını Qərbyönükadrlardan, dəha çox istifadə olunan "Sorusun uşaqları"ndan teşkil etməklə, Rusyanın adamlarını isə kənarlaşdırmaqla, onsuq da, Moskvanın əseblərini gərginləşdirmişdi. İndi de Paşinyanın Brüsselə səfəri, NATO-ya yaxınlaşması, Rusiya ilə bağlı məsələ müzakirəsi olacaq sammite dəvət alması Ermənistən üçün yaxşı heç ne vəd etmir. Doğrudur, Azərbaycanla hərbi balansın yaradılması məsələsi varsa da, Moskva işgalçi ölkəye silah-sursatı, necə deyərlər, gülməli qiymətə, yəni "su qiyməti"nə verib. Belə bir gərginlikdən sonra təsəvvür etmək çətin deyil ki, ermənilərin silah alışığı və təchizat məsələləri hansı səviyyədə olacaq. Nəzərə alımaq lazımdır ki, bu qədər səfalet içinde olan Ermənistən baha qiymətə başqa ölkələrdən ne silah almaq imkanı var, nə de Rusya qədər bu işgalçi dövləti destekləyəcək bir dövlət. Bu baxımdan, ermənilər hansı dilemma ilə qarşılaşa biləcəklərinin indidən fərqindərər və növbəti dəfə erməni hiyləgərliyindən istifadə etməyə, məhz buna görə cəhd edərək, bu səfərə don geyindirmək qərarına gəlmışdır. Amma ruslar onların hiyləgərliklərini də, simasızlıqlarını da çoxdan biliirlər və buna görə də, indi Rusya özü üçün ən təhlükəli Ermənistəni hesab edir və xəyanətkarçasına ruslardan üz döndərən bu balaca xalqın görəcəyi hələ bundan sonradır. Azərbaycan kimi qonşu dövlətdən üz döndərməklə, imtiyazlardan mehrum olaraq səfaletə imza atan Ermənistən, Rusyanın üz döndərməklə, bütün təminatlardan özünü məhrum edərək, öz məhvini imza atdı.

Inam HACIYEV

"Həmin şəxslər özlərinin xisətini və əsl mahiyyətini ortaya qoyur"



"**C**ox təessüf ki, Gəncədə baş verən həmin hadnənin fonunda bizim rast gəldiyimiz ən xoşagəlməz təzahürlərdən biri ayrı-ayrı sosial şəbəkə istifadəçiləri, müəyyən internet resursları tərəfindən vətəndaşlara açıq şəkildə bizim dövlətçiliyimiz üçün təhlükəli olan, ölkədə sabitliyi və vətəndaş həmərliyini poza bilən çağırışlar çox sevərlə paylaşılmağa başlandı". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydin Quliyev deyib. Onun sözlərinə görə, özünün mənsub olduğu xalqın və dövlətin ağrı günlerini rəva görmək üçün insan nə dərəcə vətənpərvərlik və vətəndaşlıq hislərindən uzaq düşməlidir ki, bu hərəketləri edə bilsin: "İnsan dəhşətə gəlir. Təbii ki, belə çağırışların ölkədə ayaq tutması və reallaşması və çağırışlara uyğun olan vəziyyətin yaranması qeyri-mümkündür. Çünkü, ölkədə sabitlik, əmin-amanlıq möhkəm şəkildə mühafizə olunur, cəmiyyətin buna dəstəyi var, xalq sabitliyə bir dəyər kimi baxır. Bu çağırışların real olaraq bir nəticəsi ola biləməz". A. Quliyev bildirib ki, həmin şəxslər özlərinin xisətini və əsl mahiyyətini ortaya qoyur və əsil vətən dövlətçilik sevgisindən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirir: "Əlbətə biz indiyədək bu cür insanlara qarşı hər zaman nəsihət mövqeyində çıxış etmişik. Amma görünür ki, buna paralel olaraq başqa addımların atılmasına ehtiyac var. Məsal üçün bu cür şəxslərə nəsihətlə yanaşı, Azərbaycan qanunvericiliyinin reallıqlara, indiki çağırışlara uyğunlaşdırılması və hüquq mühafizə orqanlarının fəaliyyətinin bu çağırışlara rəğmən dəha da sərtləşdirilməsi ilə bağlı düşünmək lazımdır".

XİN rəsmisi: "Ermənistən işgal faktına görə məsuliyyət daşıyır"

Iyulun 11-də Brüsselde Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistən xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlerinin vəsitiçiliyi ilə görüşü keçiriləcək. Danışıqlar prosesinin formatı və gündəliyi hər kəsə bəllidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir. SİA-nın verdiyi məlumatə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmet Hacıyev deyib.



Onun sözlərinə görə, Ermənistən tərəfindən müxtəlif səviyyələrde ziddiyətli, biri-birini tekzib edən bəyanatlar verilir və bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib: "Ermənistən tərəfindən bu gün hakimiyətdə olan yeni qüvvələr reytinqlərini saxlamaq üçün müharibə ritorikası ilə səciyyələnən və yaxud proseslərin mahiyyətini təhrif edən açıqlamalar verirlər. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fundamental prinsipi işgal və təcavüz faktıdır. Ermənistən tərəfindən güclə istifadə edilərək Azərbaycan əraziləri işgal olunub və Ermənistən tərəfi buna görə məsuliyyət daşıyır. Ermənistən işgal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəbələrə beynəlxalq norma və prinsiplər uyğun olaraq, danışıqlar prosesinin tərkib hissəsidir. Onlar özləri də artıq bunu etiraf etdilər. İyulun 11-də Azərbaycan və Ermənistən xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüş bunun bariz nümunəsidir". XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycan Ermənistən və ya başqa bir tərefin danışıqlar prosesinə qeyd-şərt qoymasını qəbul etmir: "Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrlerini və Ermənistən tərəfi də yaxşı bili".

ATƏT PA-nın sessiyasında məcburi köçkünlərdən danışılıb



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Berlində keçirilən 27-ci illik sessiyası davam edir. SİA-nın verdiyi məlumatə görə, ölkəmizin parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova başda olmaqla Azərbaycan qanunvericiliyinin nümayəndə heyəti sessiyada iştirak edir. Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin bugünkü iclasında kiprili meruzəçi Kiriakos Kiriakou Haciyanı tərefin dəqədim olunmuş "ATƏT çərçivəsində öhdəliklərin yerine yetirilməsi: parlamentlərin rol'u" adlı qətnamənin layihəsinə dair debatlar keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri müzakirələrdə çıxış edib. O, həlli uzadılan münaqişələr məsələsinə toxunaraq öz vətənin ərazisində doğma yurdlarından qovulmuş məcburi köçkünlərin faciəli tələyi məsələsinə diqqəti cəlb edib. O, ermənilərin və azərbaycanlıların "etnik uyuşmazlığı" barədə Ermənistən sabiq prezidenti Robert Koçaryanın vaxtı səyəldiyi və böyük hay-küyə səbəb olmuş biabırçı tezisi xatırladı. Bahar Muradova nümayəndə heyətərinin diqqətini bu faktla cəlb edib ki, vaxtı Azərbaycanın Qarabağ regionuna köçürülmüş erməni əhalisi indi həmin ərazidə artıq monoetniklik şəraitində yaşamaqda davam edir, Azərbaycanın yerli əhalisi isə Ermənistən tərəfindən Azərbaycana qarşı töredilmiş təcavüz və Azərbaycan əraziisinin iyirmi faizi işgal edilməsi nəticəsində oradan qovulub. B. Muradova deyib: "Bu, əsas insan haqlarının Yerevan tərəfindən ciddi pozulması deməkdir".

Müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on beş illik tarixi bilavasitə dünya siyasi liderləri sırasında böyük imicə sahib olan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələrdə böyük nailiyətlər əldə etmişdir. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası nəticəsində müasirləşən, modernləşən Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi tanınır.

2003-cü ildən bu güne qədər sürətli inkişaf dövrünü yaşayan dövlətimizdə gedən proseslərə həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnnovation Bankı yüksək qiymət verirlər. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə, dünya miqyasında 35-ci yerde qərarlaşır. Bu inkişafın dayanıqlı olması üçün, dövlət başçısının çıxışlarının birində qeyd etdiyi kimi, insanlar hazırlıqlı, gənclər biliqli olmalıdır. İnnovation etmiş ölkələrin keçdiyi tarixi yola və bugünkü inkişafına nəzər salsaq, aydın görərik ki, həmin dövlətlərdə təhsil, elmi inkişafa böyük önəm verilir, islahatlar aparılır. Vurğulamaq yerinə düşər ki, müasir dövrümüz elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya integrasiyası dövrü kimi səciyyələnir. Bu, dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Yaşadığımız "Təhsil və informasiya əsr"ndə ölkəmiz təhsilin keyfiyyəti baxımından yeni mərhələni yaşayır. Prezident tərəfindən təhsilə böyük önəm verilməsi, yeni program və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarıb. "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim geleceyimizdir", - deyən Azərbaycan Prezidenti Azərbaycanda savadlılığı təxminən 100 faiz olduğunu bildirib: "Bu, çox böyük göstəricidir. Ele etməliyik ki, bütün uşaqlar savadlı, biliqli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilisinlər, dövlətimiz üçün dəyərlə vətəndaşlar olsunlar".

"NEFT KAPİTALINI İNSAN KAPİTALINA ÇEVİRİMLİYİK!"

Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illərində "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan bılıklar iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etməsi əbəs deyildi. Qeyd etdiyimiz zaman məsafəsində təhsilin maddi-texniki bazasının gücləndirilmesi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili, təhsilin prioritətlərinin dünya elminin inkişaf tendensiyaları istiqamətində qurulmasına əhəmiyyətli nailiyətərər əldə edilib. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisine xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisine diqqət yetirməkə yanaşı, mövcud məktəblərin əsaslı təmirinə də yer ayrılib. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusları



inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarda təminatı, istilik sisteminin bərpası nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Təhsil ocaqlarında informatika, laboratoriya otaqları, idman və akt zalları, hərbi otaqlar fəaliyyət göstərir, internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Xatırlaqla ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən, ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəble əvəz olunub. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin daha bir Sərençamına əsasən, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında daha 444 şagird yerlik modul tipli 8 məktəb quraşdırılacaq. Ümumiyyətdə, cari ilin sonuna qədər 250 modul tipli məktəbin inşası başa çatdırılacaq.

DÜNYADA GEDƏN QLOBALLAŞMA VƏ İNTEQRASIYA PROSESİ ÖLKƏMİZ ÜÇÜN YÜKSƏK ELMİ POTENSİALA MALİK MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASINI TƏLƏB EDİR

Milli intibahı təmin edən en başlıca vəsiyyət olan təhsil, həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib rolü malikdir. Dünyada gedən qloballaşma və integrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. Dövlət tərəfindən təhsilin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın dünya miqyasında tanıtılmasına və layiqli yerinin təmin olunmasına xidmet edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasının və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərençamaya uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" istedadlı gənclərin xaricdə təhsil almasına yollar açmış oldu. Dövlət Proqramı əsasında Azərbaycan gəncləri ümumbaşarı dəyərlər əsasında təhsil almaq imkanına yiyələnir. Xarici ölkələrə tələbə göndərilməsi məqsədile ixtisaslar seçilərən ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi və s. müasir dövrün tələbələrinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır. Həzirdə uğurla həyata keçirilən Dövlət Proqramı əsasında Azərbaycan gəncləri ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrde təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, doktorantura və digər diplomdan sonrakı proqramlar üzrə təhsile yiyələnirlər. Gənclərin xarici ölkə ali məktəblərində təhsil almanın təşkili prosesi dövlət, ictmai və özəl təşkilatların qarşılıqlı əlaqələri prinsipi üzərində qurulur. Tələbələrin bütün xərcləri - viza məsələləri və qəbul edən ölkədə onların qeydiyyatı alınması, təhsil haqqı, yaşayış, tədris ədəbiyyatı ilə təminat, tibbi siyorta, gediş-geliş biletlerinin alınması dövlət həssabına maliiyyələşdirilir. Bu gün müxtəlif proqramlar üzrə xaricdə təhsilərini bitirib Azərbaycana qayıtmış yüzlərə mezun müxtəlif sahələrdə çalışaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilmesinə layıqli töhfələrini verməkdədir. Onu da vurğulayaq ki, 2017-2018-ci tədris ilində hökumətlərərəsə müqavilələr çərçivəsində 225 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Onlardan 22 nəfəri Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Ruminiyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

AZƏRBAYCAN TƏHSİLİ MÜASİR ÇAĞIRIŞLARA CAVAB VERƏN BEYNƏLXALQ STANDARTLARA UYGUNLAŞDIRILIB

Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalasmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşandır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkili-

ne verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına əvərilməsi çağırışı uğurla reallaşmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunması haqqında" imzaladığı Sərençam isə təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd olaraq əhəmiyyətlidir. Reallıqlar göstərir ki, müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal integrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını təhsildən ənənəvi şəkildə göstərir. Artıq bir neçə ildir ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlər tərəfindən en yüksək göstərici - 700 bal toplanılır.

Respublika Fənn Olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışması olduğundan, ayrı-ayrı fənlər üzrə xüsusi istedadlı şagirdlərin aşkarlanması xidmət edir. Statistik məlumatlara əsaslanıb deyə bilərik ki, bu ilin Fənn Olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib. Respublika Fənn Olimpiadalarında fəal iştirak ölkəmizin beynəlxalq bilik yarışlarındanın nəticələrinə təsirsiz ötüşmür. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub. Bu ilin mayında ABŞ-da təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində "Sabahın alimləri" müsabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfində hazırlanıb 2 ixtriqəli işi 1000 və 5000 ABŞ dolları məbləğlərində xüsusi mükafatlara layiq görüldü. 19-24 iyun tarixlərində Yunanistanın Rodos adasında keçirilən yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 6 medal qazanaraq, 100 fətihlik netice göstərdilər. Statistik məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan məktəbiləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər ölkəmizə 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumiyyətdə 109 medal getiriblər.

Keyfiyyətə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan təhsil sahəsində, eləcə də, digər sahələrdə bu uğurların əldə olunmasına ölkədəki sabitlik və təhlükəsizlik əsas şərtlərdir. Cənab Prezidentin qeyd etdiyi kimi: "Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərməyə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasetdir. Çünkü bizim siyasetimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstünür".

Zümrüd BAYRAMOVA
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütüvəni İformasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fonduun keçirdiyi müsabiqəyə təqdim olunur

Rəsul Quliyev yenidən hücuma keçdi

AXCP və Müsavat rəhbərliyi sabiq spikerin ittihamlarına qarşı əks-arqument qoymağın bacarmadı

Hazırda ABŞ-da mühacir hayatı yaşayış eksi spiker Rəsul Quliyev son günlər ənənəvi düşərgədə baş verən gizli və açıq saavaşlara növbəti münasibətini bildirib. Sosial şəbəkənin imkanlarından maksimum yaranan R.Quliyev facebookda canlı yayım vasitəsilə dağıdıci təməyülli müxalifət "liderlərinə" qarşı hücum edərək, demək olar ki, qasırğa kimi əsib və aranı yenidən qatmayı bacarıb. Onun sərt tondakı ittihamları, eləcə də, kinayeli ifadələri qarşı tərəfin reaksiyasızlığı ilə nəticələnib. Daha dəqiq desək, R.Quliyevin ittihamlarına sərt reaksiya verən radikal "liderlər", necə deyərlər, günahkar olduqlarını doyayı ilə etraf ediblər.

Sabiq spiker: "AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxardıqları insanlarla sübut etdilər"

Məsələn, sabiq spiker, ilk önce, vaxtılı təmsil olunduğu "Milli Şura" rəhbərliyini hədəfə alaraq, oranı ayrıca qurum kimi deyil, məhz AXCP-nin və Əli Kərimlinin yedək təşkilatı olduğunu iddia edib. İttihamlarının baza hissəsini "Azərbaycanda müxalifət yoxdur" kontekstində quran R.Quliyev bəyan edib ki, əslində, "Milli Şura" real olaraq, yoxdur. Onun, sadəcə, adı mövcuddur ki, oradakılar həm quradıqdan sonra adı vasitəsilə maraqlarını təmin etməyə cəhdler göstərir. Sitat: "Milli Şura" felən mövcud olmayan qurumdur. Keçmiş "Ziyalılar Forumu"nun bir qrup şəxsi özlərini "Milli Şura" adlandırlırlar. Onlar özlərini "Ziyalılar Forumu" da adlandırmışdır. Çünkü o forumun iştirakçılarının 40%-i belə, ziyalı deyillər. "Milli Şura"ni yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmur. Yalnız AXCP-dən başqa.

Bələliklə, ilk görünən budur ki, həqiqətən də, "Milli Şura" adlı qurum, ümumiyyətlə adı olan, özü olmayan bir qurumdur. Hətta mətbuat olmayan bu qurum barədə bir neçə gün yazmasa, ümumiyyətə, quru adı da əriyib yox olacaq. Sadəcə, "Milli Şura"nın əlində saxlamağa cəhd edən yegane fərd varsa, o da AXCP sədri Ə.Kə-



rimlidir. SİTAT: "Bu qurum 2013-cü ilin president seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxardıqları insanlarla sübut etdilər. Metronun yaxınlığında stadionda iki minlik mitinqlər başlıdalar və 300 iştirakçı ilə aksiyalarını başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünkü insanlar sona qədər qalmırıdlar".

Rəsul Quliyev:
"2005-2013-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi..."

Daha maraqlı nüanslardan biri də R.Quliyevin "Milli Şura" və AXCP ilə yanaşı, ənənəvi düşərgədəki digər müxalifət partiyalarının da bostanlarına daş atmasıdır. Məsələn, zamanında "Milli Şura"da olan, hazırda isə başqa cinahə keçərək müxtəlif adlar altında fealiyyət göstərən siyasi təşkilatların boş işlərle məşğul olduğunu iddia edən sabiq spiker qarşı tərəfin səylerinin heç bir nəticə verə bilməyəcəyini vurğulayıb. Üstəlik, özlərini "lider" elan edənlərin də bu iddialarına böyük şübhə ilə yanaşdığını bildirib. SİTAT: "Vaxtılı "Milli Şura"ya daxil olan 10-larla qurum böhranla bağlı "Antiböhran" koalisiyası yaratıldılar. Lakin ortada heç bir reallıq görünmədi. Əksinə, bütün müxalifət böhranında çabalayırlar. Ümumiyyətə, 1993-cü ildən bu yana olan fealiyyətlərinə baxaraq, onların "liderlik" rolunu onayacaqlarına şübhəm var. Real vəziyyətdə bu şəxslər özlərini lider kimi göstərməyiblər. Hətta onlarla birlikdə olduğumuz 2005-2013-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi..."

Buradan da, görünür ki, R.Quliyev vaxtılı onlarla birgə olduğuna, eləcə də, onlara inandığına görə həzirdə peşmanlıqlı çekir. Çünkü ona verilən vədlərin heç biri yerinə yetirilməmiş qalmaqla yanaşı, ölkəyə qayıdış üçün xərclədiyi on minlərlə dollar

pulları da, məhz radikal müxalifət "liderləri" tərəfindən yeyildi.

ADP sədri Sədar Cəlaloğlu Rəsul Quliyevə dəstək verdi:
"Əli Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar"

Növbəti vacib məqamlardan biri də vaxtılı R.Quliyevi özüne lider seçmiş ADP sədri Sədar Cəlaloğlunun onun ittihamlarına ikibəşli reaksiyasıdır. Hazırda siyasetdən daha çox "elmi işlər" məşğul olduğunu iddia edən S.Cəlaloğlu bu dəfə R.Quliyevin sözlerinə susqun qalmağı bacarmayıb. Sabiq spikerin ölkədə müxalifətin olmaması iddiasına gəlincə, ADP sədri əks-iddia ilə çıxış edib ki, guya ən güclü müxalifətçiliyi onun partiyası edir. Ancaq o, müəyyən məqamlarda keçmiş lideri ile razılaşdırığı da istisna etməyib: "...Rəsul Quliyev Azərbaycanda olmadığına görə, onun fikirləri düzgün olmaya bilər. Amma 2005-ci ilə bağlı fikirləri ilə qismən razıyam. O vaxt yanlış adımlar atıldı. Neticədə, nailliyyətlər elədə ede bilmədik... Sonra Ə.Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, ermənilərdən pul aldılar. R.Quliyevin fikirlərinin hamisini yanlış kimi qələmə vermək olmaz. Eyni zamanda, fikirlərin hamisini da doğru kimi qəbul etmək düzgün olmazdı. Bu baxımdan, tənqidləri ilə həm qismən razıyam, həm də razı deyiləm".

Müsavat rəhbərliyi yaxasını kənara çəkdi və چئننەمىش cavabla kifayətləndi - Gülağa Aslanlı:
"Rəsul Quliyev bitmiş siyasetçidir..."

Müsavat partiyasının icra aparatının sədri Gülağa Aslanlıdan da R.Quliyevin ittihamlarına cavab gecikməyib və o, sabiq spikerin sözlerinə ciddi əhəmiyyət verməyini ifadə etməklə yanaşı, onu bitkin siyasetçi adlandırıb. Hətta Müsavat rəhbərliyinin bundan sonra R.Quliyevin fikirlərinə şərh verilməyəcəyini deyib: "R.Quliyev bitmiş siyasetçidir. Bunun üçün də onun nə deməsinə hər hansı bir şərh vermək istəmirəm. O, bitmiş şəxsdir, bitmiş siyasetçidir. Onun fikirlərinin Müsavat partiyası üçün heç bir əhəmiyyəti yoxdur".

"Milli Şura" və AXCP cinahından isə, ümumiyyətə, mövqə bildirməyib ki, bu da hər iki tərəfin Quliyevin irəli sürdüyü ittihamlarında haqlı olmasına etirafı kimi qəbul oluna bilər. Çünkü ən azından, etiraz, yaxud da əks-arqument ola bilərdi. Yoxdursa, demək, sabiq-spiker müxalifətə bağlı fikirlərində haqlı olduğunu tamamilə sübuta yetirməyi bacarıb. Hər şey göz öündədir...

Rövşən NURƏDDİN OĞLU

"Xalq müxalifəti rədd edir"

Niyaməddin Orduhanlı: "Nə Əli Kərimli, nə də ki, adıçəkilən digər şəxslər heç zaman 40-45 dərəcə istidə mitinq keçirməyiblər"

- **Niyaməddin bay,** "Milli Şura", Müsavat və digər partiyalar ayın sonunda mitinq keçirmək iddiası ilə çıxış edirlər. Sizə, belə bir mitinqin hazırlığı məqamda keçirilməsinə zərurət varmı?



- Bu gün radikal siyasi qüvvələr indiki situasiyadan bərələnmək isteyirlər.

Gəncədəki məlum hadisədən və Mingəçevir elektrik stansiyasında baş verən məlum qəza hadisəsindən müxalifəçilər faydalanañmaq niyyətinə düşübələr. Bu da təsadüfi hal deyil. Terrorçu Y.Səfərovun həyata keçirdiyi hadisə radikal müxalifət düşərgəsinə təmsil edən şəxsləri hərəkətə getirdi. Bu da, onun göstəricisidir ki, bu təxribat, baş vermiş terror hadisəsi, yeni dövlət memuruna qarşı silahlı terror və bunların çağırışları bir mərkəzdən idarə olunur. Bir sözlə, dövlətə və Azərbaycan xalqına qarşı töredilmiş cinayət nəticəsində, bu şəxslər feallaşıblar. Adları çəkilen şəxslərin keçirdikləri mitinq statistikasına nəzər yetirsek, görərlik ki, nə Ə. Kərimli, nə də ki, adıçəkilən digər şəxslər heç zaman 40-45 dərəcə istidə mitinq keçirməyiblər. Burada səhəbət ondan gedir ki, bu şəxslər məqsədlə və planlı şəkildə həmin iştirakçıya çevriliblər. Yeni onlar Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmüş təxribatın iştirakçısına çevriliblər.

- **Bu, birbaşa onların terroru ilə həmfikir olduqlarının göstəricisi sayıla bilərmi?**

- Buna şübhə də yoxdur. Heç bir zərurət olmadığı halda, dağdıcı ənsürler meydana çıxırlar və düşünürler ki, Azərbaycan cəmiyyətinin bununla dəstəyini qazana biləcəklər. Yeni onların fikrincə, guya bunlar bu cür mitinq keçirmək kütüvə dəstək əldə edəcəklər. "Milli Şura"nın, Müsavatın və digər partiyaların mitinq keçirmək istəkləri buna hesablanıb. Amma adları çəkilen bu şəxslər heç bir halda xalqın dəstəyini qazanmayacaqlar. Çünkü Azərbaycan xalqı çox yaxşı bilir ki, baş vermiş bu hadisə terrordur və Y.Səfərovun törediyi cinayət eməli birbaşa Azərbaycanda sabitliyin pozulmasına yönəlibdir. Yeni dövlət məmuruna qarşı sui-qəsd etmək və bununla da, ölkədə хаос vəziyyət yaratmaq və öz istəklərinə nail olmaqdan ibarətdir. Planlarını isə heç zaman reallaşdırıa bilməyəcəklər.

- **Son günlər AXCP sədri Əli Kərimli məlum hadisələrlə bağlı çox fəal anti-təhlükət kampaniyası aparır. Bu şəxs bu cür xoşagalmaz hadisələrdən öz siyasi məqsədləri üçün istifadə etməklə nəyə nail olmaq istəyir?**

- Bu hadisələr heç də təsadüfi baş verməyib. Cənab Prezident İlham Əliyev bununla bağlı komissiya yaradıb. Bu məsələ bütün detallarına qədər araşdırılaraq, cəmiyyətə məlumat verilecəkdir. Yeni baş vermiş həmin o qəza və onun ardıcınca isə Gəncədə icra hakimiyyətinin başçısına qarşı sui-qəsd planı və sosial şəbəkələrdə itaətsizliyə çağırışlar və insanları struktur rehbərlərinə qarşı terror töötəmeye çağışır və s.kimi məsələlər xaricdən Bakıdakı elaltılarına verilən təlimatlardandır. İndi isə dağdıcı ənsürler ortaya çıxaraq, "biz mitinq keçirmək istəyirik" deyəklə, nəzerdə tutulan təxribatlarını davam etdirmək isteyirlər. Yeni bütün bunlar ssenarinin tərkib hissəsidir. Bu, Azərbaycan dövlətini, Azərbaycanın milli maraqlarını sevməyən və ölkədəki sabitliyin pozulmasına bütün imkanları ilə çalışan qara qüvvələrin apardığı bir siyasetdir. Heç bir halda adları çəkilen şəxslər 45 dərəcə istidə mitinq keçirməyiblər. Görünür, həmin tapşırıq əsasən, onlar bu prosesə başlamaq isteyirlər. Yeni adları çəkilen şəxslər tapşırıq alıblar və bu tapşırıq əsasında bu prosesə həyata keçirmək isteyirlər. Amma həmin radikal müxalifət düşərgəsinə təmsil edən şəxslər yaxşı bilməlidirlər, xalq onları rədd edir. Heç zaman xalq sabitliyin və məkli planların həyata keçirilməsinə imkan verməyəcək.

GÜLYANƏ

Bu il "Azəriqaz" 277 çoxmərtəbəli binaya təbii qaz verib

SOCAR-in "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fealiyyətini davam etdirir. "Azəriqaz"dan SİA-ya verilen məlumatə görə, görülən işlərin nəticəsidir ki, birləş 2018-ci ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 277 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 14880 ailə yaşayır. "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-tekniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasına maraqlıdır.

2013-cü ilin preident seçkiləri ərefəsində yaradılan və hazırlı dövər qədər heç bir siyasi uğur əldə edə bilməyən "Milli Şura"nın artıq son nəfəs verdiyi kimsəyə sərr deyil. Hətta bu qurumun koordinasiya şurasının ya-xın günlərdə toplantı keçirərək, fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar verəcəyi ilə bağlı fikirlər də müxtəlif kulularlarda, xüsusi, sosial şəbəkələrdə səslənməkdədir.

Bəllidir ki, daha önce, müxalifətin "birliyi" qismində fəaliyyət göstərən "İctimai Palata" süqtə uğradıqdan sonra "Milli Şura"nın yaradılması müəyyən xarici qüvvələrin maliyyə dəstəyi ilə baş tutmuşdu və bu məsələdə Rusiyada Azərbaycan eleyhinə fəaliyyət göstərən "Milyarderlər ittifaqı" xüsusi rol oynayıb. Lakin sonradan bu qurumun daxilində dəfələrlə baş vermiş qarşıdurmalar ve ziddiyətlər öz sözünü demiş, "Milli Şura"nın sıralarını bir neçə siyasi müxalifət partiyaları, o cümlədən, fərdi şəxslər tərk etmişdi.

Qərbin və Rusyanın müəyyən dairələri "Milli Şura"nın fəaliyyətini

TƏRS BAXIŞ

"Milli Şura"ya ehtiyac varmı?

Qurum son nəfəsini verir

davam etməsi üçün heç bir lüzum görmürlər

Bələliklə, hazırda "Milli Şura"ya formal sədrlik edən Cemil Həsənli və onu idarə edən AXCP sədri Əli Kərimli, eləcə də, daha bir neçə nəfər bu qurumun qalmasında maraqlı olduqlarını gizlətmirlər. Çünkü qondarma siyasi məhbus və s. kimi bənzər məsələlərdə, müxalifət təşkilatı olaraq, "Milli Şura" həm də qazanc mənbəyidir. Lakin orada fəaliyyət göstərən digər bir neçə "cirdən" partiyalar heç bir siyasi səmərə görməməklə yanaşı, maliyyə məsələlərində de kənarda qalırlar. Məhz bu xüsusdən çıxış edən həmin tərəflər "Milli Şura"nın fəaliyyətinə davam etməsi üçün heç bir lüzum görmürlər. 2013-cü ildən buna yana uduza-uduza gələn qurum, sadəcə, siyasi müqəvvə rol oynadığı da artıq həmin tərəflərə agahdır. Fəqət, yuxarıda adları çəkilənlər hər vəchle onu qorumağa cəhd göstərirlər, bunun üçün isə, növbəti öhdəlikləri boyunlarına götürməye hazır olduqlarını sərgiləməkdədirler. O cümlədən, "Milli Şura" rəhbərliyi, onu da yaxşı bilir ki, hətta bu qurumun fəaliyyətinə xitam verilərsə belə, növbəti qurum yaradılmasına gücləri çatma-yacaq. Onlar xidmət göstərdikləri xarici qurumların qarşısında bütün

nasiya şurasında yer tuturlar. Onlar bu qurumun fəaliyyətinə xitamın verilməsi üçün əllərindən gələn her şeyi edirlər. Ancaq orada digər nüanslar da mövcuddur. Misal üçün, qeyd edə bilerik ki, hazırda Qərbin və Rusyanın müəyyəyen dairələri "Milli Şura"nın fəaliyyətini davam etməsi üçün heç bir lüzum görmürlər. 2013-cü ildən buna yana uduza-uduza gələn qurum, sadəcə, siyasi müqəvvə rol oynadığı da artıq həmin tərəflərə agahdır. Fəqət, yuxarıda adları çəkilənlər hər vəchle onu qorumağa cəhd göstərirlər, bunun üçün isə, növbəti öhdəlikləri boyunlarına götürməye hazır olduqlarını sərgiləməkdədirler. O cümlədən, "Milli Şura" rəhbərliyi, onu da yaxşı bilir ki, hətta bu qurumun fəaliyyətinə xitam verilərsə belə, növbəti qurum yaradılmasına gücləri çatma-yacaq. Onlar xidmət göstərdikləri xarici qurumların qarşısında bütün



inam və etibarlarını itiriblər. Hətta koordinasiya şurası "Milli Şura"nın bundan sonrakı illərdə de fəaliyyət göstərəcəyi ilə bağlı, qərar qəbul etsələr belə, qurum süqtəndən yaxa qurtara bilməyəcək.

"Milli Şura"nın ölüm aktı artıq hazırlanır

Bələliklə, fakt budur ki, artıq "Milli Şura" da "İctimai Palata" və daha öncəki qondarma siyasi qurumlar təki siyasi məzarlığı doğru

yuvaranı. Ancaq digər fakt da budo k, bu qurumun siyasi ölümü tam şəkilde öz təsdiqini tapdıqdan sonra, ənənəvi və dağıdıcı müxalifət bir dənə daha hər hansı birlik, koalisiya, yaxud vahid təşkilatda birləşə bilməyəcək. Bütün bunların isə səbəbi, məhz "liderlərin" özündə axtarılmalıdır. Halbuki istər Ə.Kərimli, istərsə de digərləri dəfələrlə öz uğursuzluqlarını gah hakimiyyətin, gah da xalqın üzərinə atmağa çalışıblər. Baxmayaraq ki, onlar özləri-özlərini yaritmaz və xəyanetkar fəaliyyətləri sayesində xalqdan təcrid ediblər.

Hakimiyyətə geldikdə isə, iqtidár daim müxalifətə dialoqa hazır olduğunu bəyan edib və belə dialoqlar zaman-zaman baş tutub. Lakin sonradan, hətta ümummilli məsələlərdə belə hakimiyyətə bir masa arxasına oturmaqdan imtina edən ənənəvi müxalifət xalqın inam və etibarını da itirmiş oldu. Baş verən ardıcıl və kütləvi istəfələr da deyilənləri təsdiqləyir. Bütün bunları təhlil etdikcə, belə bir dırnaqarası müxalifətin ne xalqa, nə də siyasi cameye lazımlı olmadığı daha aydın şəkildə görünməye başlayır. Ona görə də, "Milli Şura"nın ölüm aktı artıq hazırlanır.

Rövşən RƏSULOV

Nikol Paşinyan 1 mart cinayətkarlarını ölkədən qaçırdı?

Ermənistən mediasında bir sıra suallar yaranıb



Koçaryan bəyan etmişdi ki, qətəllər baş verən yerə ne hakimiyyət, nə də müxalifət nəzarət etməyib..."

Görünən budur ki, Robert Koçaryan əlinde olan ən kiçik fürsətdən belə yararlanaraq, qanlı hadisələrə rəvac vermədiyini "sübuta" yetirməyə səy göstərir. Lakin faktiki olaraq, erməni ictimaiyyəti bu hadisərin əsas günahkarı olaraq onu, hətta digər eks-prezident Serj Sarkisyanı ittihad edir. Ancaq bütün "alibilərə" baxmayaraq, yazıının müəllifi yazır: "Bu zaman yenidən belə bir sual yaranır ki, bəs Mikael Arutunyanə əmri kim verib?"

Maraqlı məqamlardan biri də budur ki, məhz Nikol Paşinyanın yeni hakimiyyəti zamanı gündəmi zəbt edən 1 mart hadisələri növbəti dəfə dalana dirənmək üzrədir və erməni ictimaiyyəti bundan öz narazılığını göstərir. Misal üçün, adıçəkilən qeyd edir: "Bəllidir ki, Mikael Arutunyan, hələlik, "axtarışda" olacaq, vəziyyət dalana dirənəcək. Ona görə də, bilmək vacibdir ki, Mikael Arutunyan haradadır və onu kim gizlədir, o, hansı ölkədədir? Axi onun istintaqa cəlb edilməsi üçün ekstradisiya lazımla olacaq. Ermənistən həmin ölkə ilə bağlı müvafiq razılışması varmı?" Söyügedən məsələ ilə bağlı Ermənistən "Birinci kanal" portalı, "1in.am" saytı da bəzi detallara toxunaraq yazır ki, Robert Koçaryan 1 mart hadisələri ilə bağlı ifade vermək üçün, iyulun 25-də xüsusi istintaq xidmətinə gedə

bilməyəcək. "Məsələ ondadır ki, bir neçə gün önce, Robert Koçaryan ifadə verməyə çağırılıb"-deyə "1in.am" saytının analitik bölməsində bildirilir, lakin adıçəkilən portal sonradan qeyd edir ki, özünü Koçaryanın vəkili kimi təqdim edən Sarqis Qriqoryan xüsusi istintaq xdmətinə müvəkkilinin Avropa olduğunu deyib və iyulun 25-də istintaqa gedə bilməyəcəyi məlumatını verib. "Xüsusi istintaq xidmətinin bundan sonra hansı qərar verəcəyini, nə cür addım atacağını isə ehtimal etmək mümkün deyil"- portalt yazar.

Bələliklə, analitik bölmədə iddia olunur ki, Robert Koçaryan, ümumiyyətlə, Ermənistən geri dönməyəcək. Ən azından, könülüük şəkildə. SİTAT: "Əlbəttə, bizdə konkret faktlar yoxdur, lakin ən doğru və mümkün versiya budur ki, Robert Koçaryan 1 mart hadisələri yenidən gündəmə gəldikdən sonra ölkəni tərk edib". Neticədə isə, belə demək mümkündür ki, Ermənistənə hakimiyyət dəyişikliyi baş versə də, 1 mart qırğını ətrafında gedən siyasi şoular, bila-vasitə Nikol Paşinyan tərefində hazırlanı. Əgər belə olmasa idi, xüsusi istintaq xidməti bile-bile ki, nə Robert Koçaryan, nə də Mikael Arutunyan ölkədə yoxdur, onları istintaqa ifade verməye çağırıb.

Yaxud Serj Sarkisyanın qohumu Narek Sarkisyan qarşı həbs qətimkan tədbiri seçilir, o da ölkədə tapılmalıdır. Hətta Serj Sarkisyanın qardaşı Levon da ortada yoxdur, halbuki o, 10 gün müddətində şübhəli şəxs statusunda qalmalıdır. Ancaq o da yoxdur. Bu zaman belə bir faktor meydana gelir - Nikol Paşinyan hakimiyyəti əlində saxlaması üçün, kriminal-olıqarx şəbəkəsi ilə gizli razılışmaya gedərək, hətta erməni xalqını qanına qəltən etmiş digər erməniləri ölkədən uzaqlaşdırmağa şərait yaradır. Hər halda, bütün bunlar göz önündədir.

Rövşən RƏSULOV

Aydın Mirzəzadə: "İşgalçılıq Ermənistən maraqlarına çox ciddi ziyan vurur"

Ermənistənda hakimiyyət dəyişikliyi olduqdan sonra yenidən görüşlərin təşkil edilməsinə əlbette ki, ehtiyac var. Ermənistənin mövqeyinin indi ne olacaqı ortaya qoyulmalıdır". Bunu SİA-ya açıqlamasında millət

vəkili Aydin Mirzəzadə deyib. "Eyni zaman da Ermənistənda bu gün Sarkisyan hakimiyyətinin nümayəndələrinə qarşı anti-korruption programı əsasında ciddi araşdırılmalar gedir. Bu baxımdan, Azərbaycan və Ermənistən xarici işlər nazırlarının görüşü, ilk növbədə, mövqelərin ortaya qoyulması ilə xarakterizə olunacaq. Həmçinin Ermənistən tərəfinin diqqətinə çatdırılacaq ki, işgalçılıq siyasetinin davam etdirilməsi, ilk növbədə, Ermənistən maraqlarına çox ciddi ziyan vurur. Azərbaycan üçün isə problemin nə yolla həll edilmesinin elə bir əhəmiyyəti yoxdur. 2016-ci ilin aprel döyüsləri, iki ay bundan əvvəl isə Naxçıvandakı Günnüt kəndinin işğaldən azad edilməsi ilə bağlı əməliyyatlar göstərir ki, Azərbaycan özünün taleyülü məsələrinin həll edilməsi üçün bütün imkanlara malikdir"-deyə, millət vəkili fikrini tamamlayıb. Qeyd edək ki, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistən xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrələrinin (Igor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrū Sxofer ABŞ) vasitəciliyi ilə 11 iyul tarixində Brüsselde görüşü keçiriləcək. Görüşdə ATƏT-in Fealiyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışesinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

"Dünya həkimləri", "Sərhədsiz həkimlər", Beynəlxalq Qırmızı Xaç və Aypara, Cəmiyyətləri və Cenevrə konvensiyaları uşaq hüquqlarının müdafiəsi keşiyində

Beynəlxalq qeyri-hökumət teşkilatlarının fealiyyətinə dövlətlərin müvafiq qurumları ilə six əlaqələr xüsusi qeyd edilməlidir. Müxtəlif kontinentlərdə və müxtəlif ölkələrdə beynəlxalq qeyri-hökumət teşkilatları kimi fealiyyət göstərən "Dünya həkimləri" (Medicins du Monde), "Sərhədsiz həkimlər" ("Medicins Sans Frontières") xüsusi qeyd edilməlidir. Müxtəlif ölkələrdə yaradılan "Dünya həkimləri" beynəlxalq qeyri-hökumət teşkilatının fealiyyətinin əsas istiqamətlərinə valideyin himayəsindən kəndə qalan uşaqlar üçün aile-tərbiyə qruplarının formalasdırılması, uşaqlar üçün tibbi-sosial və psixoloji xidmətlərin göstərilməsi və s. daxildir.

1999-cu ildə Nobel mükafatına layiq görülmüş "Sərhədsiz həkimlər" beynəlxalq teşkilatı 1971-ci ildə Parisde fransız həkimləri qrupu tərəfindən yaradılmışdır. Teşkilatın məqsədi isə tələb olunan yerde tibbi xidmet göstərilməsindən ibarətdir. "Sərhədsiz həkimləri" dünyadan 100-dən çox ölkəsində hərbi konflikt, qəza və epidemiyaların qurbanlarına köməklək göstərir. "Sərhədsiz həkimlər", bilavasitə siyasi, dini və etnik mənsubiyyətdən asılı olmayaraq, bütün şəxslərə köməklək göstərir.

Bu istiqamətdə 1919-cu ildə yaradılan Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin də rolü xüsusi qeyd edilməlidir. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti bu hərəkatın üç iştirakçısından biridir, bura, həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitesi və Milli Qırmızı Xaç Cəmiyyətləri daxildir. Beynəlxalq Qırmızı Xaç Komitesinin əsas devizi - "Humanizm vasitəsi ilə sülh" ("Per Humanitatem Ad Pacem") sülhün təmin edilməsinin mühüm şərti kimi çıxış edir.

Nadir Adilov yazar: "Hal-hazırda 150-dən çox milli qrupları birləşdirən cəmiyyət uşaq hüquqlarının qorunmasına da mühüm fealiyyət həyata keçirir. Eyni zamanda, cəmiyyət xətti ilə bir sira ölkələrde (məsələn, Çili və Costa-Rika) uşaq mərkəzləri yaranmış, əllişərə əlaqədar xüsusi mərkəzler (Uruqvay, Livan) formalasdırılmış, qan köçürmələrlə əlaqədar bir sira proqramlar işlənilərənmişdir (Birma, Çin, İndoneziya, Sri-Lanka, Anqola, Efiopiya, Mozambik, Soma-li)."

Bu sahədə digər spesifik qeyri-hökumət teşkilatları da qeyd edilə bilər. Məsələn, Human Rights Watch, Uşaq Hüquqları üzrə Beynəlxalq Katolik Büro (The International Catholic Child Bureau) və s. Beynəlxalq QHT-lər təkəcə hüquqyaratma və ya hüquq-müdafia ilə deyil, həm de qarşısılınmaz hadiselerin mövcudluğu zamanı insanları yardım edilmesi, onları düşdükleri mənəvi, maddi və fiziki iztirablardan qurtarmaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsi ilə meşğul olurlar. Şübəsiz ki, bu işdə müvafiq qurumların qəbul etdikləri aktlar, dəfəqə desək, onların fealiyyətinin hüquqi bazası da mühüm rol oynayır. Belə aktlardan biri de təbibli filakətlər və qəzalar zamanı yardım əməliyyatlarının həyata keçirilməsində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı və QHT-lərin Davranış Məcəlləsi sayılır.

Bu istiqamətdə digər beynəlxalq qeyri-hökumət teşkilatları da qeyd edilməlidir. Məsələn, Gənclərin Beynəlxalq Assosiasiyyası, Qlobal Tehsil Assosiasiyyası-Gənclər Proqramı üzrə Şura, Tələbələrin Beynəlxalq İttifaqı və s. regional qeyri-hökumət teşkilatları kimi Asiya Gənclər Forumu, Avropa Milli-Gənclər Komitesi Şurası, İnsan-hüquqları üzrə Internship Beynəlxalq Proqram və s.

qeyd edilə bilər.

Beynəlxalq qeyri-hökumət teşkilatlarının hökumətlərarası teşkilatlarla fealiyyəti konkret layihə ve tədqiqatların həyata keçirilməsində özünü bürüze verir. Beynəlxalq teşkilatlar tərəfindən yaradılan elmi-tədqiqat institutları həmin proqramların daha səmərəli realizəsini, bu istiqamətdə proqnozlaşdırılmış mühüm məsələləri öyrənirələr".

İnsan hüquqları sahəsində beynəlxalq sazişlərin həyata keçirilməsində milli qeyri-hökumət teşkilatlarının fealiyyəti də xüsusi qeyd edilməlidir. Məsələn, T.D. Matveyevanın fikrincə, insan hüquqları üzrə beynəlxalq sazişlərin həyata keçirilməsi üzrə nəzarət qeyri-hökumət teşkilatlarının cəlb edilmesi praktikasının araşdırılması təsdiq edir ki, müvafiq səfərada dövlətlərin və qeyri-hökumət teşkilatlarının tərəfdəşlığı daha çox daimi və mühüm əsaslar üzərində qurulmuşdur.

Bu isə müasir dövrə qeyri-hökumət teşkilatlarının təkcə "insan hüquqları diplomatiyası"na deyil, həm də onların müdafiası mexanizməne daxil olmasına göstərir. Bundan əlavə, müəllif adıçəkilən sahə üzrə beynəlxalq əməkdaşlıqla qeyri-hökumət teşkilatlarının roluna müsbətədə aşağıdakı aktual məsələləri özündə birləşdirən dövlətlərənəsi strategiya tədbirlərinin işlənilərənəsi hərəkətlərinin imkanlarını genişləndirilməsi insan hüquq və azadlıqlarına dair müqavilələrdən irəli gələn beynəlxalq öhdəliklərə dövlətlər tərəfindən əməl edilməsi üzrə nəzarət münasibətdə beynəlxalq qeyri-hökumət teşkilatlarına daha geniş hüquqların verilməsi və mövcud problemlər üzrə BMT Baş Məclisinin qətnamələrinin monitorinqi.

Qeyd edilənləri yekunlaşdıraraq, belə qənaətə gəlmək olar ki, beynəlxalq qeyri-hökumət teşkilatları müasir dövrə siyasi güclərdən hesab edilmək, qlobal, regional və milli seviyyələrdə humanitar siyasetin əsas məqsəd və prinsiplərini müəyyən edir. Bu məqsədə beynəlxalq qeyri-hökumət teşkilatlarının, beynəlxalq hökumətlərənəsi tərəfdən işlənilərənəsi tərəfdən tərəfdəşlığı zəruridir. Belə ki, beynəlxalq qeyri-hökumət teşkilatları dövlətdaxili strukturda, o cümlədən, insan hüquqları sahəsində dövlətdaxili qanunvericiliyin təkmilləşdirilməsi strukturunda xüsusi rol oynayırlar.

İnsan hüquqlarının müdafiəsinin hərbi konfliktlər dövründə təminatı kifayət qədər problemlərlə müşayiət edilir. Belə ki, dinc dövrə bə münasibətlərin kifayət qədər çətinliyi hərbi konfliktlər dövründə özünün son həddinə çatır.

Bütövlükde, bu gün beynəlxalq, regional və lokal karakterli mübahisə və münaqışlarda vüset alındığı bir dövrə beynəlxalq humanitar hüquq və insan hüquqlarının qarşılıqlı əlaqə probleminin öyrənilmesi beynəlxalq ictimaiyyətin qarşısında duran əsas məsələlərdən biridir.

Bilavasita, hərbi konfliktlərin getirdiyi problemlər hərbi münaqışə istirakçıları olmayan şəxsləri de kifayət qədər belələrlə rastlaşdırır. Dünya mühərabəsi zamanı mülki əhali arasında itkiyərək rəqəmin təxminen 5%-ni təşkil edirdi, II Dünya mühərabəsi zamanı bu rəqəm 48%-ə yüksəlmişdir. Yelena Şakuro yazar: "Bu gün isə bütün dünyada mülki əhali arasında münaqışə qurbanlarının sayı ümumi itkinin 90%-ni təşkil edir. Bunların sırasına isə əhəmiyyətli, daim artan hissəni qadınlar və uşaqlar təşkil edir". Hal-hazırda 20 mln.-dan çox uşa-

qeyd edilə bilər. 1986-1996-ci illərdə hərbi konfliktlər zamanı 2 mln. uşaq ölmüş, 6 mln. yaralanmış, 10 mln. müxtəlif zədələr almış və 1 mln.-dan çox uşaq isə yetim qalmışdır.

YUNİSEF-in məlumatlarına görə, 1986-1996-ci illərdə hərbi konfliktlər zamanı 2 mln. uşaq ölmüş, 6 mln. yaralanmış, 10 mln. müxtəlif zədələr almış və 1 mln.-dan çox uşaq isə yetim qalmışdır. Hal-hazırda 5-dən çox ölkədə dönyanın müxtəlif yerlərində uşaqlar hərbi konfliktin özündən, ya da onun nəticələrində eziyyət çəkir. Statistika göstərir ki, hərbi konfliktlər böyükələr nisbətən uşaqlara daha ciddi menfi təsir göstərir.

Bütövlükde, hərbi konfliktlər dövründə insan hüquqlarının müdafiəsi istiqamətində 1949-cu ildə Cenevre 4 Konvensiya qəbul edilmişdir. Bunlara aiddir: quruda döyüşən silahlı qüvvələrdəki yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında I Konvensiya, dənizdəki silahlı qüvvələrin yaralı, xəste və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında II Konvensiya, hərbi əsirlərə rəftər dair III Konvensiya, və mühərabə zamanı mülki əhalinin müdafiəsinə dair IV Konvensiya.

N. Adilovun fikrincə, 1977-ci ildə isə həmin Konvensiyaya iki Əlavə Protokol qəbul edildi. Bunlardan, I Əlavə Protokol beynəlxalq silahlı münaqışlərin qurbanlarının müdafiəsinə, II Əlavə Protokol isə qeyri-beynəlxalq xarakterli silahlı münaqışlərin qurbanlarının müdafiəsinə həsr olunmuşdu. Beləliklə, bu sənədlər müvafiq situasiyalarda mülki əhalinin daha çox müdafiəye ehtiyacı olan kateqoriyalarının-qadınlar və uşaqların daha səmərəli və effektiv müdafiəsini təmin edir.

Həmin beynəlxalq sənədlərdə insan hüquqlarına aid məsələlərin bir sıra mühüm beynəlxalq sənədərin müddüdələrini inkişaf etdirməsi də bu zaman xüsusi qeyd edilməlidir. Məsələn:

- Yaşamaq hüququ, həmçinin, ölüm hökmü və ölüm cəzası məsələləri (İnsan Hüquqları haqqında Beyannamənin 3-cü maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2 və 6-ci maddələri, 1950-ci il Avropa Konvensiyasının 2-ci maddəsi, hər 4 Cenevre Konvensiyasının 3-cü maddəsi, I Cenevre Konvensiyasının 12 və 50-ci maddələri). II Cenevre Konvensiyasının 12-ci maddəsi, III Cenevre Konvensiyasının 13, 42, 100, 101, 130-cu maddələri, IV Cenevre Konvensiyasının 32, 68, 74, 75, 147-ci maddələri, Həmin Konvensiyaya I Əlavə Protokolun 40, 75 (2), 76 (3), 77 (5) maddələri, həmin Konvensiyaya II Əlavə Protokolun 4 (1.2), 6 (4) maddələri.

- İşgəncələrin və ya insan ləyaqətini alçaldan ceza və rəftər növbələrinin qadağan edilməsi (İnsan Hüquqları haqqında Ümumi Beyannamənin 18-ci maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsi, 1950-ci il Avropa Konvensiyasının 9-cu maddəsi, Uşaq Hüquqları Konvensiyasının 14-cü maddəsi, I Cenevre Konvensiyasının 4, 6, 7, 1, 7, 24, 28, 30, 46, II Cenevre Konvensiyasının 36 və 37-ci maddəsi, III Cenevre Konvensiyasının 33, 34, 35, 36, 37-ci maddələri, IV Cenevre Konvensiyasının 17, 23, 54, 56, 76, 86, 93, 27, 38, 45, 50, 54, 56, 76, 86, 93, ona I Əlavə Protokolun 15, 53, 69, 75, 78, II Əlavə Protokolun 4, 5, 9, 12-ci maddələri və s.

- Fikir, vicdan və din azadlığı hüququ (İnsan Hüquqları haqqında Ümumi Beyannamənin 18-ci maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsi, 1950-ci il Avropa Konvensiyasının 9-cu maddəsi, Uşaq Hüquqları Konvensiyasının 14-cü maddəsi, I Cenevre Konvensiyasının 4, 6, 7, 1, 7, 24, 28, 30, 46, II Cenevre Konvensiyasının 36 və 37-ci maddəsi, III Cenevre Konvensiyasının 33, 34, 35, 36, 37-ci maddələri, IV Cenevre Konvensiyasının 17, 23, 54, 56, 76, 86, 93, 27, 38, 45, 50, 54, 56, 76, 86, 93, ona I Əlavə Protokolun 15, 53, 69, 75, 78, II Əlavə Protokolun 4, 5, 9, 12-ci maddələri və s.

Hele XIX əsrdə bu problemdə diqqət yetirilməye başlanılmışdır. Belə ki, 1864-cü il 22 avqust tarixində quruda mühərabə zamanı yaralı və xəste döyüşlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında Cenevre Konvensiyası qəbul edildi. Tezliklə, 1880-ci ildə mühərabəde yaralananlara praktik kömək üçün daimi təşkilat yaradıldı. 1863-cü ildə təşkil edilmiş Yaralılar Körək üzrə Beynəlxalq Komite Beynəlxalq Qırmızı Xaç Komitəsinə çevrildi. 1907-ci ildə quru mühərabəsinin adet və qanunları haqqında Haqaq Konvensiyasının 5, 27, 31, 32, 33, 37, 100, 127, 147-ci maddələri, həmin Konvensiyaya I Əlavə Protokolun 10, 75, 85-ci maddələri, II Əlavə Protokolun 4 və 5-ci maddələri.

- Köləliyin, kölə ticarəti və məcburi əməyin qadağan edilməsi (İnsan Hüquqları haqqında Ümumi Beyannamənin 4-5-ci maddələri). Məcburi əməyin qadağan edilməsi (İnsan Hüquqları haqqında Ümumi Beyannamənin 4-5-ci maddələri). Məcburi əməyin qadağan edilməsi (İnsan Hüquqları haqqında Ümumi Beyannamənin 4-5-ci maddələri).

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq humanitar hüquq mühəribənin acıncıqlı nəticələrini iki yolla aradan qaldırmağa çalışır, birincisi, o mühərabə və ya hərbi əməliyyatları aşan metod və vasitələrini mahdudlaşdırır. İkincisi, beynəlxalq humanitar hü-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

quq döyüşən tərəflərin üzərinə hərbi əməliyyatlarda iştirak etməyən və ya işti-rakı dayandırımsız şəxslərə qarşı mərhamətli olma öhdəliyi qoyur. Aydınır ki, adıçəkilən hər iki öhdəliyin realize edilmesi birbaşa əhalinin xüsusi kateqoriyalardan olan uşaqların müdafiəsi ilə bir-başa əlaqədardır.

1949-cu il Cenevre Konvensiyaları və onlara Əlavə Protokollarla yanaşı, bəzi digər mühüm sənədlər də qadın və uşaqların silahlı münaqışlər dövründə mülki əhalinin daha çox müdafiəye ehtiyacı olan kateqoriyalara qarşıdır. Bunlardan Qadınların və uşaqların fəvqələde hallarda və silahlı münaqışlər dövründə müdafiəsi haqqında BMT Beyannaməsi (1974); BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası (1989); Uşaq Hüquqları haqqında Konvensiyaya uşaqların silahlı münaqışlər dövründə iştirakı ilə əla

